

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS




Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 219 (5691) 20 noyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfər edib



Səh 3

Prezident İlham Əliyev
Minskdə Azərbaycan Ticarət
Evi ilə tanış olub



2

Əli Həsənov: "Polis üçün əsas
siyasi mənsubiyyət məsələsi
deyil, ictimai asayişin təmin
edilməsidir"



6

Siyavuş Novruzov: "İcazəsiz
aksiya keçirməkdə məqsəd
təxribat törətmək və ara
qarışdırmaqdır"



6

Bakıda "XXI əsr: Modern
cəmiyyət - insan tərbiyəsində
qadınların rolu" mövzusunda
konfrans keçirilib



6

Bakıda narkotiklərlə
mübarizəyə dair
konfrans keçirilib



7

Bəhrüz Quliyev: "Əli Kərimli
şəhidlərimizin ruhuna qarşı
hörmətsizlik edib"



10

10

"Bu tipli aksiyaların
keçirilməsi ilə bağlı
cəmiyyətin sosial
sifarişi yoxdur"



13

Fiasko, uğursuzluq
və rüsvayçı
məğlubiyyət tandemi



16

"Barselona" rəhbərliyi
Osman Dembeleyə
ultimatum verib



Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub



Rəsmi xronika

Prezident İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1258-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.



Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısına Ticarət Evinə yaradılan şərait barədə məlumat verildi.

Minskdə Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında açılıb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib. Həmin tapşırıqların icrası olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərə-

findən Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə

"Azərbaycan Ticarət Evi" MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.

Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin Belarus bazarında daha

çox tanınması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir. Ticarət Evinə daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin "ASAN" və "ABAD" stendləri də ziyarətçilərə təqdim edilir. Bundan əlavə, Azərbaycandan başqa, beş ölkədə fəaliyyət göstərən informasiya texnologiyaları şirkəti "Caspel"-in nümayəndəliyinin stendi də sərgidə nümayiş olunur.

Bu Ticarət Evinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır, Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

Yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı Azərbaycan Ticarət Evinin fəaliyyətinə uğurlar arzuladı. Sonda xatirə şəkilləri çəkdirildi.



Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılama mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib. Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub. Sonra Prezident İlham Əliyev Belarus Respublikası müstəqilliyini bərpa etdikdən sonra Prezident Aleksandr Lukaşenonun rəhbərliyi dövründə paytaxt Minskə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçılardan görüşdə çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, , təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb:

“Əziz İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu.



İlham Əliyev: “Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır”

də yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq.”

X X X

Azərbaycan Prezidenti İlham Əliyev:



Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Biz bunu çoxdan gözləyirdik. Azərbaycan haqqında çox danışdılar. Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər əsasən xoşniyyətli idi. Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm Prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqti-

sadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.

Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövrdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır - 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasi-



bətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz. Buna görə də Sizi Belarus torpağında salamlayırıq. Bizə tez-tez gəlin. Hava bugünkü kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var - xüsusən Bakının quru küləyindən sonra. Düşünürəm ki, qışqabağı Minskə olmaq və ona tamaşa etmək Sizin üçün faydalı olacaq. Onun öz gözəlliyi var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə təşrif gətirmisiniz. Danışmağa mövzu var. Bizim bütün sahələrdə - həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahe-

“Sağ olun, əziz Aleksandr Qriqoryeviç. İlk növbədə dəvət üçün Sizə təşəkkür edirəm. Yenidən qardaş Belarus torpağında olmağıma çox şadam. Bildiyiniz kimi, bu, Sizin ölkənizə mənim ilk səfərim deyil. Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir.

Ardı Səh. 4

20 noyabr 2018-ci il

Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfər edib



Əvvəli Səh. 3

Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb.

Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o

Aleksandr Lukaşenko: “Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır - 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar”

cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları - bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimi-

zi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun

vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik.”

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Ardı Səh. 5

Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfər edib

Əvvəli Səh. 4

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko imzaladılar.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç imzaladılar. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyət Protokolu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Belarusun rabitə və informasiya naziri Konstantin Şulqan imzaladılar.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planı”nı Azərbaycanın fəvqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fəvqəladə hallar naziri Vladimir Vaşenko imzaladılar. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Belarusun



Komitəsinin sədri Andrey Şved imzaladılar.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Belarusun baş prokuroru Aleksandr Konyuk imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar. Sənədlərin imzalanmasından sonra ölkələrimiz

Aleksandr Lukaşenko: “Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər”



Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzaladılar.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı nazirinin müavini Vladimir Qrakun imzaladılar. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Belarus Respublikası Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında məhkəmə-ekspertiza fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və Belarusun Məhkəmə Ekspertizası Dövlət

arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi oldu. Azərbaycanın və Belarusun dövlət başçıları markaları xüsusi ştamplarla möhürlədilər. Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko üzərində marka olan zərfi imzaladılar. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri noyabrın 19-da başa çatıb.

20 noyabr 2018-ci il

Əli Həsənov: “Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”



Noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəali Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar sanksiyalaşdırılmamış yürüş-miting keçirməyə cəhd göstərib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır. Lakin qanunla qadağan olunmasına və müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstərblər. Nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb. Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarından 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb.

“Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb, məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib. Bir daha təkrar edərim ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”, - deyə Əli Həsənov qeyd edib.

Siyavuş Novruzov: “İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır”

Milli Şura adlanan qurumun və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməyə cəhd etməkdə məqsədi təxribat törətmək və ara qarışdırmaqdır. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov trend-ə açıqlamasında deyib.

S.Novruzov bildirib ki, Milli Dirçəliş Günü ilə Milli Şura arasında heç bir əlaqə yoxdur: “Onların belə aksiya keçirməyə haqları da çatmır, çünki onlar yalnız şəxsi məqsədlərini güdürlər. Görünür, xarici dairələrdən yeni tapşırıq alıblar. Aksiyanı da ona görə qeyri-qanuni keçirməyə cəhd ediblər ki, polis müdaxilə etsin və polis müdaxilə edən kimi də dərhal Avropaya müraciət etsinlər ki, guya Azərbaycanda insan hüquqları, sərbəst toplaşma azadlığı pozulur. Bunların əsl məqsədi budur”. Millət vəkili əlavə edib ki, radikal müxalifət həm də belə qanunsuz aksiya keçirməyə cəhd etməklə cəmiyyətə öz varlıqlarını, mövcud olduqlarını göstərməyə çalışır.



“Şəhidlər Xiyabanından çirkin məqsədlər üçün istifadə edilməsi heç bir mənəviyyətə sığmır”

SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib. Deputatın sözlərinə görə, Şəhidlər Xiyabanından öz çirkin məqsədləri üçün istifadə etmək heç bir mənəviyyətə sığmayan bir şey deyil: “Əslində müxalifətin belə bir qanunsuz aksiyanı keçirməsi, yürüş mitinqi təşkil etməsi və onu da Şəhidlər Xiyabanı ilə bağlaması heç bir mənəviyyətə, partiya əxlaqına sığmır. Bu mənada mən onların hərəkətini pisləyərim. Hesab edirəm ki, Azərbaycanda demokratiya var, hüququn aliliyi təmin olunub, insanların hüquq və azadlıqları qorunur, o cümlədən də insanların mitinq, tətill, söz azadlığı hüququ da var. Təbii ki, bunların hamısı qanun çərçivəsində həyata keçirilməlidir. Bunlar hər hansı bir tədbir həyata keçirilsə müvafiq icra hakimiyyət orqanına müraciət etməlidirlər və tədbirləri razılaşdırmalıdırlar. Hökumət də onların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməlidir. Dəfələrlə normal belə tədbirlər keçirilib və onu da biz normal qarşılayırıq. 17 noyabr Milli Dirçəliş Günü adı ilə guya şəhidləri yad edib ehtiram bildirilməsi əslində şəhidlərə ən böyük hörmətsizlikdir. Hesab edirəm ki, onlara qarşı bundan sonra da daha ciddi qanunun tələblərinə uyğun olan tədbirlər görülməlidir”.



“Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb”

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov “BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasında deyib. O bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatının ümumi daxili məhsulu üç dəfədən çox artıb. Ölkə iqtisadiyyatına son 15 il ərzində 250 milyard dollardan çox sərmayə qoyulub, yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə düşüb.

Bakıda “XXI əsr: Modern cəmiyyət - insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib



Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qarargahında “XXI əsr: Modern cəmiyyət - insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə partiyanın qarargahında ümummilli lider Heydər Əliyevin abidə-

sinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri açan YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva konfransın əlamətdar günə - noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə təsadüf etdiyini deyərək bu münasibətlə təbriklərini çatdırıb. Azərbaycan cəmiyyətində qadınların rolundan danışan Nurlana Əliyeva bildirib ki, bu gün qadınlar ölkənin ictimai həyatında fəal iştirak edirlər. YAP sıralarında təmsil olunan fəal qadınlar cəmiyyətdə böyük nüfuz sahibidirlər. Qadınlar dünyada sülhün, təhlükəsizliyin əsas təbliğatçılarıdır. Bu mənada, modern cəmiyyətdə qadınların fəal rolu var.

Konfransda məruzə ilə çıxış edən Milli Məclisin deputatı, BSU-nun prorektoru Sahibə Qafarova bildirib ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik, kişi və qadınlar üçün bərabər imkanların təmin edilməsi əsas prioritetlərdən biri kimi təsbit olunub. Qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sahələrdə, hətta siyasi və dövlət idarəetməsində qadınların potensialından səmərəli faydalanması kimi tədbirlər bir sıra məsələlərin uğurla həllinə şərait yaradır. Heç də təsadüfi deyil ki, bu gün dünya xalqlarının taleyinin müəyyənləşdirilməsində, bəşəriyyətin yeni inkişaf paradimalarının ortaya çıxmasında nüfuzlu qadın liderlərin əhəmiyyətli rolu var. Avropanın bəzi qabaqcıl dövlətlərinin qadın liderləri global problemlərin həllinə töhfə verirlər. Azərbaycan da demokratik norma və prinsipləri mənimsəmiş, uğurla inkişaf edən modern dövlət olaraq gender bərabərliyinin təmin edilməsi üçün önəmli addımlar atır, ölkəmizdə qadın hüquqlarının qorunmasına hər zaman diqqət göstərilir. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünü münasibətlə tədbir iştirakçılarını təbrik edib. Tədbirin aktual mövzuya həsr olunduğunu deyən Bahar Muradova Azərbaycan qadınlarının cəmiyyət həyatındakı rolundan geniş bəhs edib. O bildirib ki, bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Ölkəmizin inkişafında vətəndaşlarımız fəal rol oynayırlar və bu prosesdə qadınlar da bərabər şəkildə iştirak edirlər. Qadınlar cəmiyyətimizin ayrılmaz hissəsidir.

Tədbirdə, həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, BSU-nun kafedra müdiri Sevinc Axundova və Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova çıxış edərək qadınların dövlət siyasətindəki rolundan danışdılar. Bildiriblər ki, qadınlar bu gün mühüm dövlət işlərində, parlamentdə təmsil olunurlar. Bundan başqa, Azərbaycanın diplomat xanımları ölkəmizlə bağlı reallıqları beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Azərbaycanın Avropaya inteqrasiya etməsinə baxmayaraq, xalqımız kökünə və mədəniyyətinə bağlıdır. Bunun kökündə aparılan dövlət siyasətinin durduğunu deyən natiqlər Birinci vitse-prezident Mehriban Əliyevanın azərbaycançılıq ideologiyasının təbliğində mühüm işlər gördüyünü qeyd ediblər. Qeyd olunub ki, bu gün Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatından, gender bərabərliyindən bəhs olunursa, bu məsələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyəti mütləq şəkildə vurğulanmalıdır. Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmli yüksək qiymətləndirib. Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə müvafiq addımların atılmasına şəxsən nəzarət edir.

Bildirilib ki, tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işgüzar, cəsərtli, vətənpərvər xanımlar var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsinin təbliği, Azərbaycan haqqqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlamlıq mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və milli maraqlarımıza söykənir.



Yeni Azərbaycan Partiyası bu günün, sabahın və gələcəyin partiyasıdır

YAP Yasamal rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümünü qeyd edib

Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Fəxri Xiyabana gedərək, Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirələrini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının binasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP Yasamal



“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə, öz çıxışında bildirdi ki, YAP müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır: “İllər öncə, Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlərin nə qədər dolğun, indiki realıqları əks etdirdiyinin şahidi olur. Müstəqilliyin ilk illərində baş verən hadisələr hər birimizin yadındadır. Qısaca olaraq, qeyd etmək lazımdır ki, insanların sabaha inaminin olmadığı bir zamanda meydana gələn və az vaxtda böyük bir qüvvəni ətrafında toplamağı bacaran Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunub-saxlanması və daha da möhkəmlənməsində misilsiz işlər gördü”.

Milli Məclisin vitse-spikeri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova da öz çıxışında bir sıra aspektlərə toxunaraq, qeyd edib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyasını şərəflə yerinə yetirdi: “Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya hüquqi-demokratik dövlət quruculuğuna öz töhfələrini verib” deyərək qeyd edən Bahar Muradovanın sözlərinə görə, xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var: “Çünki lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu gün Müstəqil Azərbaycan və Yeni Azərbaycan Partiyası bir-birini tamamlayan bir realıqdır. Qoy müstəqil dövlətimizlə partiyamızın bayraqları daim bir yerdə dalğalansın!”

Tədbirdə çıxış edən “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın keçdiyi 26 illik şərəfli yoldan danışdı. “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət dözülməz idi, buna görə də ziyalılar, “91-lər” Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət “SƏS” qəzetində dərc olundu. İndi demək asandır, ancaq həmin vaxt “SƏS” qəzetinin belə bir addım atması olduqca cəsarətli bir addım idi” deyərək qeyd edən Bəhruz Quliyev, eyni zamanda, xatırladı ki, həmin vaxtlarda yaradılan Yeni Azərbaycan Partiyası, məhz müxalifət partiyası kimi yaradılmışdı: “Lakin həmin müxalifətçilik xalqa qarşı deyildi. Bu müxalifətçilik müstəqilliyimizi təhlükə altına salan qaragüruhçu hakimiyyətə qarşı idi. Çünki Ulu Öndərin Azərbaycana qayıdışını istəməyən qüvvələr hakimiyyətdə idilər və vətəninə və dövlətinə ağır durumdan çıxarmaq istəyənlərə qarşı əsl terror siyasəti həyata keçirirdilər”.

Yasamal rayon icra hakimiyyəti başçısı Əziz Əzizov çıxışında bu gün Azərbaycanın inkişaf və tərəqqi etdiyini bildirdi və bu inkişafda Yasamal rayonunun da yer aldığını vurğuladı: “Bu gün ölkəmizdə aparılan quruculuq və tərəqqi proseslərinin hər biri Yeni Azərbaycan Partiyasının apardığı siyasətin tərkib hissəsidir və bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Cənab Prezident, partiyamızın Sədri, Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Çıxışlardan sonra təhsildə qazandıqları uğurlarda fərqləndiklərinə görə, Yasamal rayonu ərazisində fəaliyyətində göstərən Zərifə xanım Əliyeva adına Liseyin, İncəsənət Gimnaziyasının, 13 və 53 nömrəli tam orta məktəblərinin şagirdlərinə, rayonun inkişafında uğurlu nəticələr göstərən müxtəlif idarə və müəssisə əməkdaşlarına Yasamal İH və YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara isə partiyanın vəsiqələri təqdim olundu.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Rövşən NURƏDDİNOĞLU



Bakıda narkotiklərlə mübarizəyə dair konfrans keçirilib

Dünən Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Sessiyada üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəməni, eləcə də müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Azərbaycanın İranla dövlət sərhəddinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib və həmin ərazidən Avropaya narkotik vasitələr daşınır. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərində narkotik maddələr yetişdirirlər. Narkotik vasitələrin istehsalı və tranziti bazasının yaradılması, terrorçu qrupların formalaşdırılması və onlara təlimlər keçirilərək digər münafiqə zonalarına istiqamətləndirilməsi ilə təhlükənin miqyası daha da artırılıb. Bu işğalçı siyasət beynəlxalq normaları pozur”.

Ə.Həsənov SSRİ dövründə sərhədlərin yaxşı qorunduğunu da qeyd edib: “SSRİ dövründə Azərbaycan sərhədlərini rusiyalı sərhəddilər qoruyurdu. Etiraf edək ki, sərhədlər çox güclü qorunurdu. Oradan narkotik keçirmək mümkün deyildi. SSRİ dağıldıqdan sonra sərhədlər də dağıldı və bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratdı. Amma hazırda ölkə sərhədləri daha güclü qorunur”. Baş nazirin müavini əlavə edib ki, bu ilin 10 ayı ərzində 2655 fakt üzrə 2 ton 86 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarıb ki, onlardan 1 ton 177 kiloqram heroin təşkil edib: “Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düşər olmuş şəxslərin müalicə etməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin müalicə etməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib”.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə çıxışında bildirdi ki, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi daim ön planda saxlanılır: “Belə ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanıyanın yayılmasına qarşı mübarizə Azərbaycanda aidiyyəti orqanların daim diqqət mərkəzindədir. Narkomanıyaya qarşı mübarizənin hüquqi bazasının təkmilləşdirilməsinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ölkəmizdə xüsusi diqqət yetirilir”.

Qaçqınçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunmuş, müasir texnika və avadanlıqlarla təchiz edilib. Məhz bununla əlaqədar olaraq, 2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarıldı”.

Eyni zamanda, toplantıya Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.

20 noyabr 2018-ci il

Bu il ölkəmizdə Azərbaycan Ordusu, polisi, prokurorluğu ilə yanaşı çətin, şərəfli və zəngin tarixi yol keçərək xalqımıza və dövlətimizə layiqli xidmət göstərməyi özünün ali amalı elan etmiş milli ədliyyə orqanlarımızın yaranmasının 100 illik yubileyi qeyd olunur.

Ədliyyə Nazirliyi ölkəmizdə tarix boyu ədalət mühakiməsinin həyata keçirilməsi, insanların hüquq və qanuni mənafələrinin qorunması sahəsində əvəzəlməz xidmətləri ilə seçilmiş bir orqandır. Təsis olunduğu gündən zəngin, məsuliyyətli və keşməkeşli yol keçmiş Azərbaycan ədliyyəsinin tarixinə nəzər salmaq maraqlı olardı.

Azərbaycan ədliyyəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə

Nazirliyin yaradılması Şərqdə ilk müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə eyni günə təsadüf edir.

Xalqımızın dövlətçilik ənənəsinin bərpası, milli düşüncə tərzinin siyasi təntənəsi olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə hüquqi dövlət quruculuğu, hakimiyyət bölgüsü, demokratik idarəçiliyi özünün əsas prinsipləri elan etmiş, cəmiyyət həyatının bütün sahələrini milli əsaslar üzərində yenidən qurmağa başlamış, qəbul etdiyi tarixi qərarlar və həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmışdır: dövlət atributlarının qəbul edilməsi, ana dilimizin dövlət dili elan olunması, təhsilin milliləşdirilməsi, maarifin və mədəniyyətin inkişafına diqqət yetirilməsi, ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin etmək məqsədi ilə yüksək döyüş qabiliyyətli milli ordunun yaradılması, demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması və s. Həmçinin, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik aradan qaldırılmış, qadınlara seçki hüququ verilmiş, hüquq sistemi yaradılaraq Ədliyyə Nazirliyi təsis edilmiş, məhkəmə və istintaq orqanlarının, prokurorluğun fəaliyyəti bərpa olunmuşdur.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası "İstiqlal Bəyannaməsi" ilə müstəqilliyimizi elan etdiyi gün Fətəli xan Xoyskinin rəhbərliyi ilə 9 nazirdən ibarət Azərbaycan Milli Hükumətini təşkil edildi. Hüquq sistemində xüsusi əhəmiyyət verən mütərəqqi demokratik fikirlər ziyalılarımızın dəstəyi ilə hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Ədliyyə Nazirliyi də yaradılmış, uzaqgörən, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə nazirimiz olmuşdur.

Beləliklə, müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci ildə AXC-nin yaranması ilə başlamışdır. Cümhuriyyət dövründə ilk (eyni zamanda, sonuncu) ədliyyə nazirimiz Xəlil Xasməmmədov olmuş, daha sonra müxtəlif vaxtlarda nazirliyə F.Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfərkürdski rəhbərlik etmişdir.

Cümhuriyyət dövründə ədliyyə və məhkəmə-hüquq islahatlarının da zəruriliyini ilk gündən düzgün dəyərləndirərək, bu istiqamətdə sistemli tədbirlər həyata keçirmişlər.

Cümhuriyyət yarandığı ərəfədə Azərbaycanda məhkəmə sistemi iflic vəziyyətdə idi: şəhər və qəzaların əksəriyyətində sülh hakimləri, müstəntiqlər, prokurorluq əməkdaşları yox idi. Onların əksəriyyəti ölkəni tərk etmiş, məhkəmə binaları və sənədlər talan edilmişdi. Bəzi yerlərdə isə məhkəmələr öz fəaliyyətini tamamilə dayandırmış, fəaliyyətlərini davam etdirən müstəntiqlər isə öz vəzifələrində qalsalar da, yaranmış vəziyyətlə əlaqədar öz vəzifələrini yerinə yetirmək iqtidarında deyildilər.

Ədliyyə Nazirliyi, məhz belə ağır şəraitdə fəaliyyətə başlamasına, mövcud çətinlik-

AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 100 İLLİK TARİXİNƏ BAXIŞ



Ceyhun BABAŞOV,
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi Qazax rayon
İcra və Probasiya Şöbəsinin
böyük icra məmuru
(probasiya üzrə)

lərə, kadr çatışmazlığına baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması üçün yeni hüquq sisteminin təşkili, ədliyyə və məhkəmə-istintaq strukturlarının bərpa edilməsi yönündə təxirəsalınmaz qərarlar qəbul etmişdir. Nazirliyin gördüyü ilk tədbirlər nəticəsində çətinliklərə baxmayaraq, məhkəmə aparatı tədricən fəaliyyətə başlamış, barışıq hakimi və müstəntiq vəzifələrinin əksəriyyəti tutulmuş, binalar qaydaya salınmış və imkan daxilində zəruri avadanlıqlarla təchiz edilmişdir.

16 iyun 1918-ci ildə Azərbaycan hökuməti Tiflisdən Gəncə şəhərinə köçdükdən sonra yeni - II hökumət formalaşdı və ədliyyə naziri vəzifəsini də Baş nazir F.Xoyski öz üzərinə götürdü. Azərbaycan hökumətinin 1918-ci il 23 iyun tarixli qərarında idarəetmənin və məhkəmənin bütün sahələri üzrə indiyə qədər qüvvədə olan bütün qanunların AXC hökuməti tərəfindən qanunla müəyyən edilmiş qaydada ləğv edilməyincə və ya dəyişdirilməyincə qüvvədə qalacağı deyilirdi.

"Hər bir nazirlikdə nazirin yoldaşı (nazir müavini) vəzifəsinin və dəftərxananın təsis edilməsi haqqında" hökumətin 26 və 30 iyun 1918-ci il tarixli qərarından sonra nazirliyin mərkəzi orqanı nazirdən, nazirin müavindən, nazirin katibindən, kargüzar və makinaçıdan ibarət oldu. Həmin zaman bu vəzifələri müvafiq olaraq, F.Xoyski, T.Makinski, M.A.Klank, Əliəşrəf Vəlixanov və Natalya Sergeyevna Kameneva icra edirdi.

Ədliyyə Nazirliyinin həyata keçirdiyi ölkə əhəmiyyətli ilk tədbirlər respublikada qaydadanun bərpası ilə əlaqədar müvafiq qanunların qəbul edilməsi istiqamətində oldu. Beynəlxalq vəziyyətin gərginliyi, daxili anarxiya və ölkənin düşüdüğü fəvqəladə vəziyyətlə əlaqədar Azərbaycanın bütün ərazilərində hərbi vəziyyətin tətbiq edilməsi haqqında hökumətin 1918-ci il iyunun 19-da verilmiş qərarına əlavə olaraq, avqustun 12-də müvəqqəti tədbir kimi ölüm cəzası tətbiq edildi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun birləşmiş qüvvələri tərəfindən Bakı şəhəri azad edildikdən sonra, sentyabrın 26-da Ədliyyə Nazirliyi buraya köçürüldü və burada əvvəlcə "Metropol" mehmanxanasının (indiki Nizami adına Ədəbiyyat Muzeyinin) binasında, sonra isə Persidskiy küçəsindəki 6 nömrəli evdə (indiki Səadət Sarayının binası) fəaliyyətini davam etdirdi.

AXC təşəkkül tapdığı ilk günlərdən etibarən ölkədə demokratik prinsiplər əsasında məhkəmə sistemi yaradılmasına böyük önəm verilmişdir. İlk ədliyyə nazirimiz hüquqşünas X.Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzə əsasında hökumətin qəbul etdiyi 1918-ci il 1 oktyabr tarixli qərara əsasən, Bakı quberniyasında qanun-qaydaların bərpa olunması və qanuni hökumətin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar olaraq anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edildi, dəftərxana qulluqçuları istisna olmaqla bütün qulluqçuları işdən azad edildi, Bakı dairə məhkəməsinin və onun tabeliyində olan bütün idarələrin, habelə, prokurorluğun fəaliyyəti bərpa edildi.

1918-ci ilin noyabrınadək hüquq qaydaları və qanunçuluğun möhkəmləndirilməsi məqsədilə Bakı və Gəncə şəhərlərində əvvəllər mövcud olmuş dairə məhkəmələrinin, habelə, onların nəzdindəki barışdırıcı idarələrin fəaliyyəti bərpa edildi.

1918-ci il noyabrın 14-də Hökumət tərəfindən Ədliyyə Nazirliyinin təqdimatı ilə Azərbaycan tarixində ilk dəfə olaraq, "Azərbaycan məhkəmə palatası və onun əsasnaməsi" təsdiq olundu. Bu sənədə əsasən, belə bir tərkibdə palata yaradıldı: böyük sədr; Departamentin sədri; Palatanın prokuroru və onun iki nəfər müavini.

Səlahiyyət dairəsi bütün Azərbaycan ərazisini əhatə edən və yuxarı məhkəmə instansiyası orqanı olan Azərbaycan Məhkəmə Palatasında dairə məhkəmələrində baxılmış işlərlə, respublikamızda ərazisində baş vermiş və Tiflis Məhkəmə Palatasına daxil olmuş işlərə də baxılması nəzərdə tutuldu.

Vəsait çatışmazlığı və imkansızlıq şəraitində Ədliyyə Nazirliyi öz diqqətini vakant ştatların komplektləşdirilməsinə yönəltdi. Bununla əlaqədar olaraq, ədliyyə nazirinin müavini Teymur bəy Makinski "Ədliyyə Nazirliyi haqqında Əsasnamə"ni və "Ədliyyə Nazirliyi dəftərxanası ştatının təsdiq edilməsi haqqında qanun layihəsinə izahat məktubu"nu hökumətin təsdiqinə təqdim etmişdi.

Ədliyyə Nazirliyinin tarixində ən mühüm məqam AXC Nazirlər Şurasının 1918-ci il 22 noyabr tarixli qərarı ilə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm Aktın - Əsasnaməsinin təsdiq edilməsi oldu.

9 maddədən ibarət olmuş nazirliyinin Əsasnaməsinin 1-ci maddəsinə əsasən, Ədliyyə Nazirliyinin strukturu təsdiq edilmişdir: ədliyyə naziri; ədliyyə nazirinin yoldaşı, nazirin yanında məsləhətxana; nazirliyin dəftərxanası. Bu qərara əsasən, dəftərxananın kargüzarlarının və dəftərxana qulluqçularının sayı xeyli artırıldı. Əsasnamənin 2-ci maddəsində isə göstərilirdi ki, ədliyyə naziri, eyni zamanda, Baş Prokuror və həbsxanalar üzrə himayədarlıq cəmiyyətinin prezidenti hesab edilirdi.

Həmin gün, nazir də daxil olmaqla, nazirliyin 22 nəfərdən ibarət ştat cədvəli təsdiq edilmiş, orada əməkdaşların aylıq vəzifə maaşları və həmin ştatların saxlanılması üçün illik vəsaitin məbləği göstərilmişdi. Nazirliyin rəhbərliyinin ştat vahidlərinin artırılması barədə hökumətin 1919-cu il 11 avqust

və 1 sentyabr tarixli qərarları ilə ədliyyə qulluqçularının sayı 1920-ci ilin əvvəlində 35 nəfərə çatdırıldı. Məhkəmə idarələrində isə 1920-ci il yanvarın 1-dək ştat üzrə 861 nəfər qulluqçu oldu.

1918-ci ilin 7 dekabrında fəaliyyətə başlayan Azərbaycan Parlamentinin ilk iclasının sonunda keçmiş ədliyyə naziri X.Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə "amnistiya elan etmək haqqında" hökumətin qərarını oxudu.

17 aylıq fəaliyyəti dövründə Cümhuriyyət parlamentində milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi, iqtisadi və mədəni tərəqqiyə, maarif sahələrində dirçəlişə imkan vermiş, Azərbaycan dövlətçiliyi tarixində dərin və zəngin iz qoymuş 145 iclas keçirilmiş, 230-a yaxın qanun və qərarlar qəbul olunmuşdur ki, həmin qanun layihələrinin 32-si Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.

1918-ci il dekabrın 26-da III hökumətin tərkibində hüquqşünas Teymur bəy Makinski yeni ədliyyə naziri oldu. O, 1918-ci il iyunun 27-də ədliyyə nazirinin müavini, 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-nə qədər ədliyyə naziri, 1919-cu il iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından AXC-nin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Lakin onun ədliyyə naziri kimi fəaliyyəti barədə mənbələrdə məlumat bir qədər məhduddur.

Parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin qəbul etdiyi ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmələrin xalqa yaxın olması, vətəndaşların məhkəmə və qanun qarşısında bərabərliyi və digər demokratik prinsiplərə əsaslanan məhkəmə sistemi qurulmasını elan etmiş "ədliyyə sahəsində deklarasiya"da ədliyyənin hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biri olması, məhkəmə orqanları olmadan heç bir dövlətin mövcud ola bilməməsi, məhkəmələrin heç bir digər inzibati dövlət aparatı tərəfindən evəz edilə bilməməsi, bütün ictimai təhlükəli hərəkətlərin məhkəmə prosesində araşdırılması qəti şəkildə göstərilmişdir.

1919-cu ilin martında Nəsim bəy Yusifbəylinin başçılığı ilə formalaşmış yeni hökumətdə aprelin 14-də Aslan bəy Səfərkürdski ədliyyə naziri təyin edildi. Sabiq nazir Teymur bəy Makinski isə xaricə xidməti ezamiyyətə göndərildi.

Ölkədə insanların hüquqlarını və təhlükəsizliyini təmin edən ədalət mühakiməsinin düzgün qurulması, şəffaflıq üçün ictimaiyyət nümayəndələrinin məhkəmə prosesində iştirakı cəlb edilməsi, məhkəmələrdə seçki sisteminin qurulması Aslan bəy Səfərkürdskinin nazir kimi fəaliyyətində əsas prinsiplər olmuşdur.

Hökumətin 11 avqust 1919-cu il tarixli qərarı ilə həbsxana işləri Daxili İşlər Nazirliyinin tabeliyindən Ədliyyə Nazirliyinin tabeliyinə keçmişdir.

Gənc kadrların hazırlanması üçün Məhkəmə Palatası yanında 1919-cu ilin iyun ayında aylıq kurslar təşkil olunmuşdu. Məhkəmə Palatasının sədri 1919-cu il dekabrın 22-də ədliyyə nazirinə "Müvəqqəti hüquq kurslarının təsis edilməsi haqqında" qanun layihəsi təqdim etmişdir. Bu qanunda, orta

AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 100 İLLİK TARİXİNƏ BAXIŞ

təhsil məktəblərinin, ən azı, altı sinfini bitirmiş Azərbaycan vətəndaşları üçün Ədliyyə Nazirliyi yanında altı aylıq müvəqqəti pulsuz hüquq kurslarının təsis edilməsi nəzərdə tutulmuşdu.

Hüquqi maarifləndirmənin səmərəliliyinin artırılması işinə böyük diqqət yetirildiyindən nazirliyin nəzdində kitabxananın təsis edilməsi üçün hökumətin 1919-cu il 19 iyul tarixli qərarı ilə 50000 manat pul ayrılmışdır. Həmin kitabxana Bakı şəhərinin bütün məhkəmə təşkilatlarının ehtiyacını ödəyir, kitabların dublikatları isə əyalət məhkəmələrinə və bərişiq şöbələrinə göndərilirdi.

Nazirlikdə idarə xarakterli məsələlərə yanaşı, mühüm ictimai-dövlət əhəmiyyəti kəsb edən müxtəlif qanun layihələri də hazırlanmışdır. O cümlədən, hökumətin 1919-cu il 14 iyul tarixli iclasında Ədliyyə Nazirliyinin "Azərbaycan vətəndaşlığı haqqında" qəbul edilən qanun layihəsi 1919-cu il avqustun 11-də Azərbaycan Parlamentinin iclasında təsdiq edildi.

1919-cu il dekabrın 22-də yeni hökumət kabineti təsdiq edildi və X.Xasməmmədov ikinci dəfə ədliyyə naziri vəzifəsinə təyin olundu. Digər nazirlər kimi yeni ədliyyə naziri də öz işində bolşevik fəaliyyətinin güclənməsini, ərəzi bütövlüyümüzdə daşnak Ermənistanı tərəfindən qəsd edilməsini və digər mürekkəb siyasi amilləri, eləcə də, müxtəlif partiyalararası mübarizəni nəzərə almışdı.

Nazirliyin həyata keçirdiyi önəmli tədbirlərdən biri "Amnistiya haqqında" qanun layihəsinin hazırlanması olmuşdur ki, bu qanun layihəsi 1920-ci il yanvarın 16-da parlamentin iclasına çıxarılmışdır. Burada 1918-ci il mayın 28-dək törədilmiş bütün cinayət əməllərinə görə ümumi amnistiya elan edilirdi.

Nazirliyin son qərarlarından biri 1920-ci il martın 23-də hökumət tərəfindən təsdiq edilmiş "Həbsxanalarda dustaqların ərzaqla təmin edilməsi barədə müvəqqəti fərman" oldu.

Vəziyyətin mürekkəbliyinə və şəraitin çətinliyinə baxmayaraq, ədliyyə nazirləri başda olmaqla, nazirliyin bütün işçiləri Cümhuriyyətimizin mövcud olduğu 23 ay ərzində öz xidməti vəzifələrini vicdanla və ləyaqətlə icra edərək, ölkəmizin ədliyyə sistemində sillinməz izlər qoydular.

Azərbaycan Ədliyyəsinin Sovet dövrü

XI Qızıl Ordunun 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etməsi ilə burada Sovet hakimiyyətini quruldu. Həmin tarixdən etibarən Azərbaycan Ədliyyə Nazirliyinin tarixində yeni və keşməkeşli mərhələ başladı. Belə ki, ölkəmizdə Sovet hakimiyyətinin qurulması nəticəsində Azərbaycan ədliyyəsi rejimin mahiyyətinə uyğun təsirlərə məruz qalmış, dəfələrlə ləğv edilərək, yenidən təsis edilmişdir.

AXC-nin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı olan Azərbaycan SSR İnkilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilərək, Xalq Ədliyyə Komissarlığı yaradıldı. Camo bəy Hacinski Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi təyin olun-

muşdu. İlk vaxtlar Sovet hakimiyyətinin Camo bəy kimi kadrlara ehtiyacı olsa da, onun Xalq Cümhuriyyətinin görkəmli xadimi (Dövlət müfəttişi, Poçt-Teleqraf naziri və s.) olduğunu unuda bilmirdilər. Keçmişinə görə təqdirəlayiq Camo bəy 1922-ci il aprelin 7-də Azərbaycan FK əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində bir qrup "eser" (sosialist) içərisində həbs olunaraq, ömrünün sonunadək dəfələrlə həbslərə və sürgünlərə məruz qalmış, 1942-ci ildə 54 yaşında Sibirin Vyatka xüsusi həbs düşərgəsində vəfat etmiş, ölümündən sonra 1956-cı ilin iyununda bəraət almışdır.

Xalq Ədliyyə Komissarlığının 1937-ci ildə təsdiq edilmiş yeni Əsasnaməsinə əsasən, onun səlahiyyətləri və fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik ilə məhdudlaşdırılmışdır. 1959-cu ildə ləğv edilmiş Xalq Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürüldü. Məhkəmə orqanlarına nəzarət Ali Məhkəməyə həvalə edildi.

Uzun fasilədən sonra 27 oktyabr 1970-ci ildə - Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edilmiş, bununla da, Azərbaycan Ədliyyəsi tarixində yeni mərhələ başlanmışdır. Həmin zaman Ədliyyə Nazirliyi məhkəmə orqanlarına rəhbərlik etmiş, hüquqi maarifləndirmə işləri aparmışdır.

Azərbaycan Ədliyyəsinin müasir - Müstəqillik dövrü

71 il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyinə yenidən qovuşaraq, Konstitusiyaya Aktı ilə AXC-nin siyasi varisi olduğunu bəyan etdi.

Lakin müstəqilliyimizin ilk illərində - 1993-cü ilin iyun ayınadək ölkəmizdə mövcud olmuş böhran vəziyyəti, siyasi, iqtisadi, hüquqi sferalardakı hərc-mərclik, hakimiyyət boşluğu, anarxiya ölkəmizdə hüquqi tənzimlənmə prosesini də ləngitməmişdi.

1993-cü ilin iyunun 15-də xalqın istəyi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi ölkəmizin ədliyyə və məhkəmə-hüquq sistemində də həyata keçirilmiş tədbirlər nəticəsində dirçəliş müşahidə olunmuş, ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması üçün islahatlar həyata keçirilmiş, ölkəmizdə bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar qəbul edilmişdir.

Ümummilli Liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə aparılmış islahatlar nəticəsində ölkəmizdə Konstitusiyaya Məhkəməsi təsis edilmiş, 12 noyabr 1995-ci ildə demokratik-hüquqi dövlətin möhkəm təməlini qoymuş ilk milli Konstitusiyamız, eyni zamanda, mütəmadi olaraq yeni qanun və məcəllələr qəbul edilmiş, 2000-ci ildən əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamış, eyni zamanda, prokurorluq və ədliyyə orqanlarının məhkəmələr üzərindəki nəzarəti ləğv olunmuş, nəticədə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.

AXC dövründə olduğu kimi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artırıldı. Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək, AXC-inin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarix - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü elan olundu. Elə həmin ildə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidməti yaradıldı.

Ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə "Azərbaycan Ədliyyəsinin tarixi Muzeyi"nin yaradılması haqqında 16 avqust 2001-ci il tarixdə nazirlik üzrə əmr imzalanmış, ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi ilə Xüsusi Komissiya tərəfindən qısa müddətdə tarixi araşdırmalar aparılaraq, sənədlər və digər əşyalardan ibarət zəngin muzey fondu yaradılmışdır.

Bir sözlə, müstəqil dövlətçilik tariximizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, hüquq islahatlarının həyata keçirilməsində, məhkəmə-hüquq sisteminin tənzimlənməsində, dünyəvi dövlət quruculuğumuzun təhlükəsizliyinin, sabitliyinin qorunmasında müstəsna xidmətləri olan Ədliyyə Nazirliyi Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra təkmilləşdirilmiş, səlahiyyətləri daha da artırılmışdır.

Ulu Öndər siyasətinin layiqli davamçısı ölkə Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirilmiş, ədliyyə orqanlarının fəaliyyəti daha da təkmilləşdirilmişdir. "Ölkəmizin hərtərəfli inkişafı, demokratik-hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtidir" deyən Cənab İlham Əliyev ölkəmizdə müstəqil və şəffaf məhkəmə sisteminin yaradılması və beynəlxalq tələblərə uyğunlaşdırılmasına önəm vermiş, bu məqsədlə 2004-cü ilin dekabr ayında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

2006-cı ildə ədliyyə orqanları ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Ədliyyə Nazirliyinin strukturu təkmilləşdirilmiş və ona mühüm vəzifələr həvalə edilmişdir

Belə ki, 18 aprel 2006-cı il tarixli Fərmanı ilə, Müstəqillik dövründə ilk dəfə olaraq, "Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilərək, ona hüquq-mühafizə orqanı statusu verilmiş, 26 may 2006-cı il tarixli "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, 17 avqust 2006-cı il tarixində "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin Döv-

lət Proqrama uyğun olaraq, 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar külliyyatının hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, məhkəmə proseslərinin aparılmasında, işlərin qeydiyyatında yeni texnologiyaların tətbiqi, bir sözlə, məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması, məhkəmə binalarında müasir İKT-nin, o cümlədən, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və lazımı iş şəraitinin təmin edilməsi ilə bağlı mühüm addımlar atılmışdır.

18 iyun 2010-cu ildə "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, 2009-cu il 20 oktyabr tarixində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalər Məcəlləsinə" dəyişikliklər və əlavələr edilməsi haqqında Qanun qəbul olunmuş, icra işinin təkmilləşdirilməsinə dair 15 iyul 2010-cu il tarixində Prezident İlham Əliyev tərəfindən Fərman imzalanmışdır.

Müasir beynəlxalq təcrübəyə əsaslanaraq, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Qanunun adında dəyişiklik edilmiş, bu qanun "İcra haqqında" qanun, "baş məhkəmə memuru" ifadəsi dəyişərək "baş icra memuru", "məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları" ifadəsi dəyişərək "icra memurları", "məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti" ifadəsi isə "icra xidməti" adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı - humanizm hissinin cəza siyasətində öz əksini tapması böyük tarixi-mənəvi dəyər hesab olunmalıdır. Azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi və bu tip cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin təkmilləşdirilməsi - bir sözlə, cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə nazirliyin strukturunda ayrıca baş idarə səlahiyyətli Ədliyyə Nazirliyinin Probasiya Xidməti təsis edilmişdir. 1 dekabr 2017-ci il tarixli Qanunla "Cəzaların icrası Məcəlləsi"ne dəyişikliklər edilməklə probasiya nəzarəti təsbit olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2017-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti haqqında Əsasnamə" təsdiq edilmiş, habelə, yerli icra və probasiya qurumları yaradılmışdır.

Müasir dövrdə Cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının, ədliyyə naziri cənab Fikrət Məmmədovun yüksək idarəçiliyinin və peşəkarlığının nəticəsidir ki, ədliyyə orqanları beynəlxalq normalara uyğun şəkildə inkişaf etməkdədir. Buna nümunə olaraq, 2017-ci ildə ölkəmizin məhkəmə sistemindəki nailiyyətlərinin Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görülməsini, Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan olunmasını və s. göstərmək olar.

Bu il ölkəmizdə qeyd olunan ədliyyə tarixinin 100 illiyi münasibəti ilə ölkə Prezidenti tərəfindən "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis olunması Ədliyyə Nazirliyinin fəaliyyətinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Eyni zamanda, ədliyyə işçiləri də ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, məsuliyyətlə çalışmaq, göstərilən etimadı doğrultmaq əzmindədirlər.

20 noyabr 2018-ci il

Erməniperəst Fransa beynəlxalq hüquq normalalarını pozur

Ozünü qondarma "DQR"-nin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfəri digər belə səfərlərdən fərqli olmayaraq yenə də uğursuz cəhd kimi nəticələncəyinə zərər qədər şübhə ola bilməz. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz şəkildə, özü də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılan oyuncaq bir qurumun beynəlxalq səviyyədə təşviq edilməsi cəhdi yalnız uğursuz nəticələr vəd edir.

Erməni xisləti sözsüz ki, artıq bütün dünya ictimaiyyətinə bellidir. Saxtalaşdırılmış tarixin, zəbt edilmiş, eyni zamanda özlərinə aid olmayan ərazilərin özününküləşdirilməsi üçün apardıqları təbliğat kampaniyalarının mahiyyəti nə dünya ictimaiyyəti, nə də ki, beynəlxalq qurumlar üçün sirr deyil. İşğalçılar hər zaman ciddi cəhd ilə təbliğat məşinini işə salmaqla başqalarına məxsus olanı mənimsəmək, ələ keçirmək niyyəti güdürlər və bu artıq erməni ənənəsi kimi qəbul olunur. Heç bir qurum, heç bir beynəlxalq təşkilat, eləcə də heç bir dövlət bunu təkzib edə bilməz və işğal altında olan Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi torpaqları olduğunu hər kəs çox gözəl bilir.

Fransa beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə hörmətsizlik nümayiş etdirməkdə davam edir

Maraqlıdır, əgər Qarabağın Azərbaycan torpaqları olduğu şəksiz-şübhəsiz bilinirsə, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın bu ərazilərdən işğalçıların qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsi varsa, o zaman Fransa kimi bir Avropa ölkəsi həmin ərazilərdə qanunsuz şəkildə yaradılmış, özü də məhz işğalçılar tərəfindən qurulmuş qondarma rejimin, qondarma rəhbərini hansı məntiqlə, hansı əsasla qəbul edir? Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan Fransa ilk növbədə BMT-nin qərar və qətnamələrini kobud şəkildə pozduğunun fərqi deyilmi? Bəzən bütün dünyaya Avropa mədəniyyətindən, qərar və qətnamələrə hörmətlə yanaşmağın vacibliyindən dərs keçmək iddiasında olan Fransa özü bu qərar və qətnamələrə hörmətsizlik nümayiş etdirir. Fransanın erməniperəst mövqeyi, əslində, çoxdan özü təsdiq edib, lakin bu mövqeyi belə bu dövlətə belə bir addım atmağa əsas verə bilməz. Təəccüblüdür ki, BMT kimi bir təşkilat niyə bu vaxta qədər Fransaya ən azından öz qərarlarına hörmətlə yanaşmadığı üçün heç bir xəbərdarlıq etmir və bu hörmətsizliyə biganədir?

Fransa erməniperəst mövqeyi ilə, işğalçılara təbliğat və təşviqat üçün şərait yaratmaqla Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna xələl gətirir. Dünyanın çox nüfuzlu təşkilatları tərəfindən hazır-



lanmış global hesabatlarda kifayət qədər iqtisadi qüdrətə malik bir ölkə olduğu etiraf olunan Azərbaycan iqtisadi əlaqələr, ikitərəfli münasibətlər baxımından bütün dünya ölkələri üçün maraq dairəsindədir və Fransanın bu münasibətlərin ruhuna uyğun davranmaması, ilk növbədə, həmin ölkənin öz maraqlarına da ziddir. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadi əlaqələr üçün çox səmərəli ölkədir və ikitərəfli münasibətlərin pozulması heç də Fransanın mənafeyinə uyğun deyil.

Əfsuslar olsun ki, Fransa hələ də imzalanmış sazişlərin dilinə uyğun davranmır. Fransa hələ də öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa hansı təhlükəsizlikdən danışır, əgər özü bu təhlükəsizliyin pozulmasında müstəsna rol oynayırsa? Bu gün separatçı rejimə, işğalçılara şərait yaratmaq işğalçılığa dəstək vermək deməkdir. Belə olan halda, BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa təhlükəsizliyin pozulmasına öz dırnaqarası töhfələrini verir və ardınca bu ölkənin təhlükəsizlik barədə iddiaları da məntiqsiz və yersizdir.

Qanlı etnik təmizləməyə imza atanların tənənəli şəkildə qəbul edilməsi vasitəçilik missiyasının layiqincə yerinə yetirilmədiyini təsdiq edir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın qondarma rejimin təbliğinə, təşviqinə şərait yaratmaqla vasitəçilik etməsi heç kimə lazım deyil. Çünki Fransa bununla öz obyektivliyini və qərəzsizliyini ciddi sual altında qoyur və münaqişənin həllinə köməklik edəcəyi heç də inandırıcı görünmür. Azərbaycan ərazilərində işğal və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların tənənəli şəkildə qəbul edilməsinə yol verməklə Fransa öz vasitəçilik missiyasını layiqincə yerinə yetirmədiyini təsdiq edir.

Öz öhdəliyini, öz vasitəçilik mis-

siyasını layiqincə yerinə yetirə bilməyən ölkənin vasitəçiliyinə Azərbaycanın, yaxud hansısa ölkənin ehtiyacı yoxdur. Hələ də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri Fransa vaxtaşırı səfərlər edirsə də məsələnin həllində zərər qədər nailiyyət qazana bilməyib və belə gedərsə qazana biləcəyi də mümkünsüzdür. Əksinə, belə bir erməniperəst mövqeyi, ikili standartları ilə Fransa münaqişənin nizamlanmasına yalnız maneçilik törətməkdə davam edə bilər.

Fransa tərəfi işğalçıların səfərinə şərait yaratdığı üçün açıqlama verməlidir

Fransa işğalçı rejimin tənənəli şəkildə qəbul edilməsinə icazə verməsi ilə, hər dəfə öz erməniperəst mövqeyi, ikili standartları ilə Azərbaycan ictimaiyyəti arasında öz nüfuzuna ciddi zərbə vurur. Nəinki nüfuzuna ciddi zərbə vurur, indi Azərbaycan ictimaiyyəti Fransadan nə vasitəçilik gözləyir, nə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi təhlükəsizliyə hansısa töhfə verəcəyinə inanmır. Əksinə, təkə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti Fransanın bu münaqişənin həllinə mənfəətli təsir göstərdiyinin şahididir. Belə olduğu təqdirdə, Fransanın həmin həmsədr ölkələr sıyahısından uzaqlaşdırılması məsələsi gündəmdə olmalıdır.

İşğalçı rejimin tənənəli şəkildə qəbul edilməsinə icazə verməsi məsələsi ilə bağlı Fransa tərəfinə Azərbaycanın diplomatik kanallarla qəti etirazını bildirməyə haqqı var. Qarşı tərəf isə öz dırnaqarası fəaliyyətindən, yaxud fəaliyyətsizliyindən, eləcə də erməniperəst mövqeyindən, ikili standartlarından dolayı bu etirazı qəbul etmək məcburiyyətindədir. Fransa tərəfi, eyni zamanda, bununla bağlı öz münasibətini bildirməyə, açıqlama verməyə borcludur. İstər beynəlxalq hüquq normalalarının pozulması baxımından, istərsə də ərazi bütövlüyünə etinasızlıq etdiyi üçün Fransadan belə bir açıqlama gözləməkdə Azərbaycan dövləti haqlıdır. Əks halda, Fransa tərəfindən davamlı şəkildə yürüdülməli erməniperəst siyasət və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanın Fransa ilə əlaqələrini nəzərdən keçirməyin vacibliyini ləğv edir.

İnam HACIYEV

Bəhruz Quliyev: "Əli Kərimli şəhidlərimizin ruhuna qarşı hörmətsizlik edib"

"Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlinin "siyasəti" nə milli, nə dövlətçilik, nə də bütövlükdə azərbaycanlılıq maraqlarına xidmət etməyib. Biz, həmin gerçəkliyi daha əvvəllər gördüyümüz kimi, hazırda da görməkdəyik". Bu fikirləri SİA-ya "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev AXCP-"Milli Şura" cütlüyünün Milli Dirçəliş Günü ilə bağlı keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyaya münasibət bildirərkən deyib.



Onun sözlərinə görə, əslində ölkə üçün əhəmiyyətli olan hər hansı tarixi gündə, yaxud proseslərdə daxili sabitliyi pozmaq cəhdi AXCP sədrinin köhnə adətidir və o, bundan şəxsi mənfəətləri üçün yararlanaraq, öz əzsaylı elektoratı qarşısında dividend qazanmağa səy göstərir, müxtəlif anti-Azərbaycan xarakterli fond və təşkilatların əməllərinə tabe olduğunu sərgiləyir: "Lakin bu dəfə də sübuta yetirildi ki, onun və hay-küychü ətrafının siyasi spekulyasiyaları bütövlükdə, Azərbaycan xalqının maraqlarına cavab vermir. Sadəcə, bir fakta diqqət yetirək. Əli Kərimli uzun müddət idi ki, çox sevdiyi sosial şəbəkəsindən, kompüter klaviaturasından ayrılı bilmirdi. Saxta profilləri ilə Facebook üzərindən, necə deyirlər, "siyasət" yürüdüdü. Ona görə də, məhz Milli Dirçəliş Günündə də özünü cəmiyyətə zorla sırımağa çalışan Kərimli əlinin altında idarə etdiyi Cəmil Həsəni ilə birgə bir neçə nəfəri ətrafına toplayıb, icazəsiz şəkildə, qeyri-qanuni olaraq, hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Şəhidlər Xiyabanına yürüş etməyə çalışdı, şəhidlərimizin ruhundan alver predmeti kimi istifadə etmək istədi. Bax, bu çirkin siyasət vasitəsi ilə "mən də varam", demək istəyən AXCP sədri özü nüvəni dəfə pat vəziyyətinə salmış oldu. Çünki heç bir sağlam düşüncəli insan onun kimi siyasi spekulyantın yanında olmağı özüne rəva görməzdi, sığışdırmazdı və sığışdırmır da. Deyərdim ki, Əli Kərimli bu rüsvayçı addımı ilə siyasi uğursuzluğuna növbəti imzasını atmış oldu".

Baş redaktor xatırladı ki, hakimiyyət müxalifətin istədiyi vaxt onlara yer ayırır və zaman-zaman "Məhsul" stadionunda icazəli mitinq keçirməyə icazə verir: "Ancaq biz həmin vaxt nə görürük və nəyin şahidlərinə çevrilirik? Biz görürük ki, AXCP və "Milli Şura" heç vaxt bu stadionun ərazisini öz elektoratları ilə doldura bilmir. Hesab edirəm ki, Əli Kərimlinin canfəşanlılığı da buradan qaynaqlanır ki, o xarici ağaları qarşısında bunu gizlətməyə çalışır. O cümlədən, bunların xəstə təfəkkürləri də belə deməyə zəmin yaradır ki, uzun illərdir həmin azarlarından qurtula bilmirlər. Ona görə də icazəsiz aksiyalara əl ataraq, saxta görüntü yaratmağa çalışırlar".

"Söz yox ki, onun bu oyunbazlığı, həmçinin, hakimiyyətə qarşı yeni ittihamlar səsləndirməyə yönəlmiş uğursuz cəhdlərindən biri idi", deyən siyasi ekspert onu da bildirdi ki, bu məqsədlə o, hüquq-mühafizə orqanları ilə qarşıdurma yaradıb, Şəhidlər Xiyabanına yürüş etməyə səy göstərib: "Amma göründüyü kimi, bu, baş vermədi. Xalqın və dövlətin qorunması vəzifəsini fədakarlıqla icra edən polisimiz Əli Kərimlinin və ətrafının çirkin, heç bir mənaəviyyətə sığmayan əməlinin qarşısını aldı. Bu gün o, və dağdıcı ətrafı öz niyyətlərinə çatmayaraq, həm də yarasız, lazımsız və siyasi məhvə məhkum olmuş küçə müxalifəti olduqlarını bir daha isbatlamış oldular".

"Bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifariş yoxdur"



"Milli Şura" adlanan qurum və AXCP-nin Milli Dirçəliş günü ilə bağlı keçirmək istədiyi aksiyaya uğursuz alındı və baş tutmadı. Çünki bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifariş yoxdur". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti kifayət qədər yetkin cəmiyyətdir və milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir: "Aksiyanın keçirilməsində məqsəd Milli Dirçəliş günü deyil, radikal müxalifətin özünüxatırlatma və gündəmdə qalma məqsədlərinə xidmət etdiyi üçün keçirildiyi və sabitliyi pozma cəhdləri kimi qiymətləndirildiyi üçün əsla dəstək görmədi. Marginal radikal qruplar əslində bu aksiyaya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdüdü. Ancaq hüquq-mühafizə orqanları onların qarşısını aldı və Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahımızı radikalların siyasi spekulyasiya meydanına çevirməsinə imkan vermədi. Bu gün Azərbaycan cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun maraqlarını manipulyasiya etmək mümkün deyil".

Azərbaycan-Belarus yaxınlaşması

Ermənistan yenidən xofdadır

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa sayca 5-ci səfərini edib. Səfər çərçivəsində 10-dan çox sənədlərin imzalanması bu səfərin önəmindən xəbər verir.

Sözsüz ki, bu əlaqələrin bünövrəsi 11 iyun 1993-cü ildə imzalanmış mühüm sənədlərlə qoyulub.



2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqustunda isə Azərbaycanın Belarusda səfirlikləri açılıb. Aradan keçən 25 il ərzində Belarus-Azərbaycan münasibətləri iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad əhəmiyyəti üzərində qurularaq strateji xarakter alıb, hazırda iki ölkə arasındakı dinamik inkişaf siyasi, sosial, iqtisadi, mədəni, humanitar və hərbi sahələri əhatə edir.

Son illər ərzində Azərbaycanın xarici siyasət sahəsindəki uğurları, dünyanın bir çox ölkələri ilə, o cümlədən də, Belarusla strateji müttəfiqlik səviyyəsinə çatan qarşılıqlı münasibətləri Ermənistanın dərin narahatlığına səbəb olur.

“İynə üstündə oturan” Paşinyan

Həmişə uğursuzluğa adət edən Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının liderlərinin Qazaxıstanda keçirilən sammitində öz istəyini reallaşdırma bilməməsi seçkiqabağı Paşinyanı “iynə üstündə oturmaq” durumuna salıb. Çünki Paşinyan Astana toplantısı ərəfəsində ümidli var idi ki, Rusiyanın dəstəyi nəticəsində keçmiş baş katib Yuri Xaçaturovun əvəzində, başqa bir erməni hərbcini KTMT rəhbərliyində oturmaq mümkün olacaq. Lakin Paşinyanın bu “istəyi” ürəyində qaldı.

Ermənistanın beynəlxalq arenada heç bir nüfuzunun olmaması fonunda Azərbaycanın dünyadakı mövqeyinin getdikcə güclənməsi ilə bağlı erməni ekspertlərinin qəzəb və qısqanclıq motivli yazıları hələ də təcavüzkar ölkənin mediasını zəbt edir. Verilən yazılarda bildirilir ki, Belarusun rəsmi Bakıya son dərəcə böyük rəğbət bəsləməsi erməni cəmiyyətində qıçıq doğurur. Xüsusilə, Azərbaycanın məqsədyönlü şəkildə öz hərbi potensialını artırması Ermənistanı mümkün müharibə ehtimalına görə çox qorxudur. Belarusun da bu istiqamətdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi Ermənistanın kürkünə birə salıb.

Bu günlərdə “armenianreport.com” internet portalında yenə Azərbaycan və Belarusun uğurlu münasibətləri ilə bağlı yazı dərc olunub. Yazıda Prezident İlham Əliyevin gələn həftə Belarusa növbəti rəsmi səfər edəcəyini yazan ekspert Aleksandr Lukaşenkonun dövlət başçımıza ünvanlanan sətirini da xatırladı: “Siz bizim dostumuzsunuz, biz həmişə sizin görüşünüzlə gəlməyə hazırıq. Bizim Cənab İlham Əliyevlə olan razılıqlarımız müqəddəsdir. Azərbaycanla Bela-

rus arasında hər hansı qapalı bir mövzu yoxdur”.

Ermənistan mətbuatı, eyni zamanda, Nikol Paşinyanın rəyinin adicəkilən təşkilatda heç kimə maraqlı olmadığını, təşkilatda Ermənistanın varlığı ilə yoxluğunun, əslində, KTMT-ə üzv olan ölkələr üçün heç bir şey ifadə etmədiyini yazırlar. Qeyd olunur ki, xarici siyasət sferasında tam bir çöküş yaşayan Ermənistanın yeri gəldi-gəlmədi veto hüququndan istifadə edəcəyi ilə bağlı infantil təhdidlər səsləndirməsi ironik təbəssüm doğurur: “Hazırda Ermənistanın üz tutduğu qapıların üzünə bağlanıb əlinin hər yerdən üzülməsi, əslində, artıq regionun və dünyanın işğalçılıq siyasətinə görə təcavüzkar dövlətə “veto qoyması”nın göstəricisidir. Belə bir dövlətin hər hansı təşkilatda veto hüququ olsa nə olacaq, olmasa nə?..”

Ermənistan psixoz vəziyyətdə

Göründüyü kimi, Azərbaycan-Belarus əməkdaşlığı Ermənistanın psixoz vəziyyətdə olduğu açıq-aydın görünməkdədir. Çünki Ermənistan özünü problemlər içində çapalayır, geosiyasi olaraq da qəti mövqə müəyyənləşdirə bilmir. Ermənistan rəhbərliyi heç bir ölkə ilə faydalı əməkdaşlıq modelinə malik deyil və işğalçı ölkənin fəaliyyəti “Ermənistan yardım fəlsəfəsi” üzərində qurulub: “Kim yardım edirsə-yaxşıdır, etmirsə-pisdir”.

Ermənilərin qısqanclığının digər bir səbəbi isə, silah satışı ilə bağlıdır. Belarusun Azərbaycana müasir silahlar satmasını “cinayət” hesab edən işğalçı ölkə özlərinin “İsgəndər” əldə etmələrini “Azərbaycana yaxşı cavab” adlandırırırlar. Burada da erməni eqoizmi psixoz səviyyədə özünü göstərir. Bir sözlə, bunlar bir daha təsdiq edir ki, Azərbaycan rəhbərliyi müdrik və sistemli siyasəti ilə Ermənistanın əsl simasını dünyaya yaxşı tanıdır.

Erməni saytı da deyilənləri təsdiqləyib. Belə ki, erməni saytının yazdığına görə, bu KTMT-də mövcud böhranın müvəqqəti həlli kimi dəyərləndirilsə də, əsl böhranı aradan qaldırmayacaq.

R.HÜSEYNOVA

“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərinədən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.

“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində noyabrın 18-də Suraxanı məktəblilərinin Lənkəran-Masallı-Lerik istiqaməti üzrə təntənəli yolasalma mərasimi olub.

“Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər və önünə gül dəstələri düzüblər. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, ötən müddətdə ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak edib. 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, ümumilikdə, 3190 nəfər iştirak edir. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23 min 444 nəfər olur. “Ölkəmizi tanıyaq” tur-aksiyalarında 353 Suraxanı məktəblisi iştirak etmişdir. Daha 40 məktəbli 10-cu tur-aksiyada iştirak edəcəklər. Beləliklə, 393 rayon məktəblisi “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olacaq.

İ. Abbasov qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etməkdir, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yenilənən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Səfər zamanı yolboyu görəcəkləri yerlərdə, olacaqları rayonlarda ölkəmizdə gedən in-



kişafı, aparılan abadlıq-quruculuq işlərini, doğma vətənimizin günü-gündən gözəlləşməsini öz gözləri ilə görəcəklər. Lənkəran-Masallı-Lerik istiqaməti üzrə səfər ediləcək bu bölgə sitrus bağları, çay plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəranda “Qoşa qala” qaplarına, Həzi Aslanovun Ev-Muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulaq” və “Astarçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN həyat” Kompleksinə, Viləşçay Su Anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacağına əminliyini bildirib.

Mərasimdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 2017-ci ildə Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyanın iştirakçısı Zeynəb Vəliyeva, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində tur-aksiyanın iştirakçısı, Dünya Ramazanova, valideyni Leyla Ramazanova, bu tur-aksiyada Aşşen Məmmədova çıxış ediblər və şagirdlər üçün aradılan bu şəraitə görə, dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam etdi.

Tur-aksiyanın iştirakçıları Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olub, “Ölkəmizi tanıyaq” tur-aksiyaları haqqında filmi izləyiblər.

Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Lənkəran-Masallı-Lerik istiqamətində yola düşüblər.

ZÜMRÜD BAYRAMOVA

YAP dünən, bu günün və gələcəyin partiyasıdır

Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümünü ilə əlaqədar Şamaxı rayon təşkilatında tədbir keçirib

Dünən YAP-ın yaranmasının 26-cı ildönümünü münasibətilə partiyanın Şamaxı rayon təşkilatı Şamaxı Dövlət Regional Kollecinə tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Bextiyar Abbasov çıxış edərək, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirərək vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. “Ulu Öndərin bu istiqamətdə gördüyü əsas işlərdən biri də məhz Yeni Azərbaycan Partiyasının yaratmaq idi”, deyərək qeyd edən B. Abbasov, həmçinin bildirdi ki, olduqca çətin dövrdə yaranan bu partiya Ümummilli Liderin də dedi ki, dünən, bu günün və gələcəyin partiyası oldu.

Tədbirdə Şamaxı Dövlət Regional Kollecinin müəllimləri Şamaxı Məmmədova, Vaqif Eyyubov, Ağarza Bayramov, Bəşir Lazimov və başqaları çıxış edərək YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq bildirdilər ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan üzvlərə partiya vəsiqələri təqdim olunub.

RƏFİQƏ



20 noyabr 2018-ci il

Dağıdıcı müxalifətin yaramaz və ələbaxım funksiyasını yerinə yetirən Əli Kərimli hər fürsətdə ölkədə qarşidurma yaratmağa, sabitliyi pozmağa çalışıb. Onun noyabrın 17-də icazəsiz aksiya keçirməyə cəhd etməsi də ənənəvi xəstəliyinin davamı olub. Söhbət etdiyim müsahiblərimiz Əli Kərimli və onun ətrafında olanların Şəhidlər Xiyabanında icazəsiz aksiyalar keçirməklə qanunvericiliyə zidd addımlar atmış olduqlarını və cəmiyyətdə müəyyən qədər qarşidurma yaratmağa cəhd etdiklərini bildirdilər.

Millət vəkili

Azər Badamov: "Polis üçün siyasi mənsubiyyətin heç bir fərqi yoxdur"



- Azərbaycanda qanun alidir və hər kəs qanun qarşısında bərabərdir. Onun siyasi mənsubiyyətliliyinə heç bir aidiyyəti yoxdur. Qanunun keşiyində də hüquq-mühafizə orqanları ayıq-sayıq dayanıblar və hardasa qanun pozuntusu baş versə, onlara qarşı mübarizə aparır, qanunlara hörmətlə yanaşmasını tələb edirlər. Qanunumuzda sərbəst toplaşmağın formaları çox aydın şəkildə yazılıb. Sərbəst toplaşma ancaq qanunla icazə verilmiş yerlərdə olmalıdır. Ayı yerdə toplaşmaq, öz siyasi fikirlərini yürütmək dövlətə qarşı təxribatdır. Əli Kərimli və onun ətrafında olanların Şəhidlər Xiyabanında yürüş etməsi və birbaşa ölkəmizdəki siyasi sabitliyi pozmağa, cəmiyyətdə müəyyən qədər qarşidurma yaratmağa cəhd kimi dəyərləndirirəm. Polis üçün siyasi mənsubiyyətin heç bir fərqi yoxdur. Kim qanunu pozursa, dövlətə qarşı yönəlmiş fikirlər ifadə edərsə, ona qarşı ciddi

Əli Kərimli layiq olduğu cəzanı almalıdır

Ekspertrlər ictimai rəyin çağırışını ifadə edib

tədbirlər görür və bundan sonra da görülməkdir.

"Azadlıq Hərəkətçiləri Birliyinin" sədri

Təhmasib Novruzov:

"Əli Kərimli iyrenc siyasət aparır və bunu özünün əsas mübarizə xətti seçən ünsür kimi tanınır"

- AXCP sədri Əli Kərimli iyrenc siyasət aparır və bunu özünün əsas mübarizə xətti seçən ünsür kimi tanınır. Onun layiq olduğu cəzanı alması vacibdir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları ona qarşı hüquqi tədbirlər görməlidir. Çünki təxribatçı və pozucu ünsür cəmiyyət üçün təhlükə mənbəyidir. Əli Kərimli və ətrafı bu son hərəkətləri ilə özlərini xalqın qarşısında bir daha güllünc vəziyyətə saldılar. Xalq bu gün Azərbaycanda gedən inkişaf proseslərini gö-



rür. Ə.Kərimli özünün yarıtmaz siyasəti ilə xalqı öz mövqeyindən döndərə bilməz. Xalq, birmənalı şəkildə onun kimi təxribatçıları rədd edir. Hesab edirəm ki, bu gün və bundan sonra da Ə.Kərimli və onun ətrafında olanlar təxribatlar törətməyə cəhd edəcəklərsə, qanunun tələblərinə uyğun olaraq cəzalarını alacaqlar.

Prezident Yanında

QHT-lərə Dövlət Dəstəyi

Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov:

"Əli Kərimlinin siyasətçiyə lazım olan bütün potensialı tükənib"

- Şəhidlər Xiyabanını ziyarət etmək adı altında aksiya keçirməyə cəhd göstərməklə sivil siyasi



mübarizə metodlarından nə qədər uzaq olduqlarını bir daha sübut etmiş oldular. Biz bunların dəfələrlə 20 Yanvar, 26 Fevral və 31 Mart faciələrinin anım günlərində bu cür təxribatçı hərəkətlərinin şahidi olmuşuq. Məhz bu cür hərəkətlərə yol verdikdən sonra hüquq-mühafizə orqanlarının onlara qaydalar riayət etməyə çağırışlarına necə hay-küylə cavab verdiklərini və bundan şou düzəldiklərini izləmişik. Əli Kərimlinin siyasətçiyə lazım olan bütün potensialı tükənib. Aparıcıları müxalifət rolunu çoxdan bərbad vəziyyətə salan bu insanlar sosial bazalarını itirmişlər. Artıq bunların ətrafında çox az sayda insanlar qalmışdır ki, onlar da heç bir siyasi çəkiyə malik deyillər. Belə olduğu təqdirdə, xarici maliyyə yardımları da kəsilməkdədir. Bütün bunları gören Əli Kərimli və az sayda tərəfdarları siyasət meydanındakı uğursuzluqların əvəzini bu cılız metodlarla gizlətməyə çalışır və xarici tərəfdarları qarşısında bəraət almağı düşünürlər. Lakin Dirçəliş Günü Şəhidlər Xiyabanı

adı ilə yürüş keçirməklə, mövcud qanunları pozmaqla, polisin ömrərinə tabe olmamaqla ictimai asayiş pozmaq yolverilməzdir. Qanunun tələblərinə uyğun olaraq, bu insanlara qarşı hər hansı bir inzibati cəza tam ədalətli və qanunidir. Əli Kərimli və tərəfdarları guya dinc yolla Şəhidlər Xiyabanına getdiklərini qışqırırlar elə özlərinin sosial şəbəkələrdə yaydıqları videoda görünür ki, bu insanlar kütlə şəklinde müxtəlif şüarlar səsləndirirlər. Polis əməkdaşları bunlara qarşı çox səbr və təmkinlə davranır və onları qanuna tabe olmağa dəvət edir. Bunu Cəmil Həsənlili özü də etiraf edir ki, bizə qarşı heç bir zorakılıq halı olmamışdır. Əksinə, bu, kadrlarda da, görünür ki, qanunsuz aksiya iştirakçıları özləri təxribat xarakterli hərəkətlər törədən və ifadələr işlədirlər. Bütün bunlar isə, onu deməyə əsas verir ki, bunların məqsədi cəmiyyətdə qarşidurma yaratmaq və bundan istifadə etməkdir. Ancaq xalq bunların özlərini də tanıyır və neçə illərdir ki, fəaliyyətlərinə də bələddir. Əksinə, bu cür əməlləri ilə bunlar xalqın qəzəbini qazanırlar. Xalq başa düşür bu hərəkətlər Azərbaycanda olan sabitliyi pozmağa yönəlmişdir. Bu cür əməllər biz tərəfindən qətiyyətlə pislənir və qanunun tələblərinə uyğun olaraq, ölçü götürülməsi tələb olunur.

QHT.az saytının rəhbəri,

"İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə:
"Şəhidlərimiz və Şəhidlər Xiyabanı siyasi mübarizə meydanı omamalıdır"

- Çox təəssüf hissi ilə biz növbəti dəfə özlərini radikal müxalifətin liderləri adlandıran şəxslərin şəhidlərin adı ilə siyasi manipulyasiya etdiklərinin şahidi olduq. Əsli, 17 noyabrda bir neçə partiyanın birgə təşkil etdiyi tədbirin gedişində, Şəhidlər Xiyabanına nəzərdə tutulan ziyarətin siyasi aksiya olacağı belli idi. Siyasi aksiyanın bütün təfərrüatları məlum hadisədən bir neçə gün öncə və həmin gün gerçəkləşmişdi. "Milli Şura"nın sədri Cəmil Həsənlili özü müsahibələrində bunu açıq etiraf edərək qeyd edib ki, mən və Əli Kərimli tərəfdarlarımıza səslenərək, onları noyabrın 17-nə Şəhidlər Xiyabanına dəvət etdik. Siyasi aksiyanın əsas komponentindən biri olan çağırış deyilmi? Və yaxud yol boyu şüarlar səsləndirmək. Bu da siyasi aksiyanın başqa bir komponenti deyilmi? Əlbəttə, siyasi aksiya keçirmək üçün, qanunvericiliyin müvafiq imkanından istifadə edib tədbirlər keçirmək mümkündür. Necə ki, müxtəlif seçki dövrlərində



bunu Əli Kərimli, Cəmil Həsənlili və digər müxalifətçilər edir. Məsələ bundan ibarətdir ki, həmin siyasi aksiyalara 1000-1500 nəfər adından başqa heç kim gəlmir. Belə olan şəraitdə isə müxalifət üçün ən yaxşı və ideal variant ara qırıdırmaq, asayiş pozmaq və bu tip mahiyyətə əhəmiyyətli olmayan, lakin şou xarakterli variantlara əl atmaqdır. Bu şounun sədasi altında, həm də xarici havadarları da bir müddət idarə etmək olur. Fikrimcə, xüsusən, milli-mənəvi dəyərlər, o cümlədən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladların adından istifadə etməklə siyasi manipulyasiya etmək, ilk növbədə, əxlaqa ziddir. Bu məsələdə həm qanunvericiliyin müdəcəlləri ən sərt formada tətbiq edilməli, həm də ictimaiyyət öz mövqeyin sərgiləməlidir. Şəhidlərimiz və Şəhidlər Xiyabanı siyasi mübarizə meydanı olmamalıdır.

GÜLYANƏ

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri əlavə sulara yol açır. Bu hansı pasportla, viza ilə bu ölkələrə gedir. Belə məlumatlar yayılıb ki, guya qondarma Dağlıq Qarabağ Respublikası artıq öz diplomatik pasportlarını da əldə edə bilib. Bunlar Ermənistan pasportu ilə uçurlarsa onlara viza verən, pasportlara viza peçatı qoyan dövlət sözdə həmin qondarma dövləti tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünə hörmət ediklərini bildirirlər". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, amma əməldə isə çox biabırçı və beynəlxalq hüququn normalarına sığmayan abırsız bir hərəkət edirlər: "Bu çox qəribədir. Özdə bu o zaman baş verir ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Daha sonra NATO-nun Zirvə

"Bako Saakyanın ABŞ-a səfəri əlavə suallar yaradır"



toplantısı post-sovet məkanındakı bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsini müzakirə edir və xüsusi bəyanat qəbul edir. Avropa Şurası isə çoxdan Azərbaycanın ərazi bütövlüyünü tanıdığına bildirib. Eləcə də ATƏT-in Lissabon Sammiti də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar qəbul edib. İndi bu qərarlara, BMT-nin

dörd qətnaməsinə məhəl qoymadan, özləri separatçılığa qarşı mübarizənin zərurliyindən dem vuran ölkələr separatçı bir qurumun rəhbərliyini dilənçilik etməklə, yardım toplamaq üçün öz ərazilərinə buraxırlar. Fransaya da onlar erməni diasporasından pul yığımaq üçün getmişdilər. İndi isə ABŞ-a yollandılar. Onların çox məkrli niyyətləri var. Əsas məsələ odur ki, dünyada dünya düzəninə qorunmasına daha çox qayğı göstərdiklərini iddia edən dövlətlər gözümüzün qarşısında beynəlxalq hüququn və dünya düzəninə pozulmasına tipik nümunə ola biləcək bir hərəkətə rəvac verirlər. Görünür Azərbaycan tərəfi bu məsələyə son qoymaq üçün başqa cür hərəkət etməlidir".

İran XİN: "Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir"

Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələrin daha genişləndirilməsinə heç bir maneə yoxdur. AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. O bildirib ki, İran və Azərbaycan xalqları arasında tarixi bağlantı əlaqələri mövcuddur.



Son illər iki dövlət arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Bu gün iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə yaşayır.

B.Qasemini qeyd edib ki, iki qonşu və dost ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, səhiyyə, energetika, turizm, dənizçilik, mədəniyyət, ekologiya və digər sahələri əhatə edən sənədlər imzalanıb. Ölkə prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq imzalanan sənədlərə əsasən birgə iqtisadi layihələr həyata keçirilməkdədir. Bu layihələr hər iki xalqın mənafeyini əks etdirir. İran Azərbaycan ilə əlaqələrinin inkişafına xüsusi önəm verir və rəsmi Bakının qarşılıqlı faydalı əməkdaşlıq təkliflərinə hər zaman müsbət cavab verir. Bu gün iki ölkə arasındakı çox yaxşı əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişafı xalqlarımızın yaxınlaşmasına, regionda sülhün və əmin-amanlığın davamlı olmasına xidmət edir.

Fiasko, uğursuzluq və rüsvayçı məğlubiyyət tandemi

AXCP- "Milli Şura"nın təxribatçılıq cəhdləri baş tutmamış qaldı

AXCP və "Milli Şura"nın Milli Dirçəliş Günü ilə bağlı keçirdiyi tədbirinin ardınca, Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirmək cəhdi ictimai rəy tərəfindən, birmənalı şəkildə qınanıldı və ittiham olundu.

Bununla bağlı bir sıra tanınmış siyasətçilər, ictimaiyyət nümayəndələri çıxış edərək, xüsusilə, AXCP sədri Əli Kərimlinin və "Milli Şura"nın sədri Cəmil Həsənlinin şəhidlərimizin ruhuna hörmətsizlik etdiklərini bildirib, onların şəxsi maraqlarını reallaşdırmaq cəhdlərini qəti şəkildə pisləyiblər. Bir daha bəlli olub ki, ətraflarında sosial bazaları, elektoratlara olmayan bu şəxslər müxtəlif xarici təşkilat və fondlardan, donor təşkilatlardan yararlanmaq məqsədi ilə bu kimi çirkin addıma gediblər. Çünki özləri də yaxşı bilirlər ki, hətta icazəli mitinqlərində "Məhsul" stadionunun ərazisini tərəfdarları ilə doldura bilmirlər.

Məqsəd əhalinin kütləvi toplaşdığı yerlərdə "çoxluq" nümayiş etdirmək olub

Bu baxımdan, onlar dağıdıcı siyasətlərini maliyyələşdirən ağaları qarşısında hər hansı bir "çoxluq" göstərmək üçün sabitliyi pozmaq cəhdinə əl ataraq, buna görə insanların kütləvi toplaşdıqları yerləri seçdilər. Beş-on nəfərin qanun asayişini qoruyan polisə qarşı təxribat cəhdləri də bu deyilənləri kifayət qədər təsdiq edir ki, saxta hay-haray salmaqla əsas məqsəd həvadarları qarşısında siyasi dividend qazanmaq cəhdi daşıyıb və bunu, bilavasitə AXCP sədri Əli Kərimli planlaşdırıb. Polislərə qarşı həqarət və təhqirlərin də işlədilməsi onun bu çirkin planının tərkib hissəsidir.

Söz yox ki, Azərbaycan hüquqi və demokratik ölkədir və bu ölkədə bütün qanunlar tənzimlənir. Qanunlar pozul-



duğu halda isə, hüquqi prosedurlar həyata keçirilir. Əli Kərimli ilə Cəmil Həsənlinin baş verənlərlə bağlı polis idarəsinə aparılmaları da, həmin realığı təsdiq edir ki, ölkə daxilində istənilən qanunsuzluq cəhdinin qarşısı alınır, sabitliyi pozmağa çalışanlar qeyd edilən prosedurlara cəlb olunurlar və bu, dəfələrlə sübuta yetirilib. Belə olan vəziyyətdə xarici ölkələrdə saxta siyasi mühacir adı altında oturmaq-sosial şəbəkə müxalifətçiliyi edənlərin də cənabları diqqətlərdən yayınmadı.

Küçə müxalifətçilərinin dağıdıcılıq və radikalizm siyasətləri fiaskoya uğrayıb

Dərhal canlı bağlantılara qoşularaq, hakimiyyətə qarşı iftiralara, ittihamlara yağıdın qaragüruhçular bu vasitəylə erməni lobbisi ilə yaxınlıqları olan bir sıra Qərb təşkilatları qarşısında "missiyalarını" həyata keçirdiklərini, necə deyirlər, sübut etməyə çalışdılar. Ancaq göründüyü kimi, Əli Kərimlinin və yan-yörəsindəkilərin nökrçilik etdikləri xarici təşkilatların noyabrın 17-də baş verən bəlli olayla bağlı heç bir reaksiya verməməsi sübut etdi ki, artıq qaragüruhçuların, küçə müxalifətçilərinin dağıdıcılıq və radikalizm siyasətləri tam şəkildə fiaskoya uğrayıb. Yeri gəlmişkən, sabitliyi pozmağa yönəlmiş təxribat cəhdindən sonra polis idarəsinə aparılan Kərimli-Həsənlilər cütlüyü ətrafındakı sünə ajiotajı da, məhz xaricdəki "klaviatura qəhrəmanları" yaratmağa çalışdılar. Guya AXCP

və "Milli Şura" sədrlərinin polisə təzyiqlərə məruz qalmaları, hətta Cəmil Həsənlinin "halının dəyişməsinə görə" təcili tibbi yardım maşınının çağırılması kimi qara-qışqırıqların salınması təxribata daxil edilmiş məşum planın tərkibi kimi qiymətləndirmək olar.

Cəmil Həsənlilər:

"Heç bir zorakılıq olmadı"

Halbuki məhz C.Həsənlilər bir neçə saatdan sonra azadlığa buraxılaraq-buraxılmaz Facebook üzərindən canlı yayıma qatılarkən, heç bir təzyiqlə üzləşmədiyini dedi. Onun dediklərindən bir neçə kəlməni diqqətə çatdırmaq. SİTAT: "Bizimlə nəzakətlə rəftar olundu və heç bir zorakılıq olmadı", yaxud "Mənim səhətim yaxşıdır, mənə heç bir təcili yardım göstərilmədi. Belkə polis idarəsindəki başqalarına gəlib, amma bizə təcili yardım gəlməyib".

Beləliklə, baş verənlərin qısa təhlilini apararkən, həm də belə nəticəyə gəlmək olar ki, hətta təxribat cəhdləri törətməyə cəhd edərkən, qaragüruhçuların "liderlərinin" davranışlarında təzadlar yaşanır. Ə.Kərimlinin göstərişinə əsasən, çığır-bağır salanlar guya onun və C.Həsənlinin polis bölməsində təzyiqlərə məruz qaldıqlarını iddia edirlər, ancaq "Milli Şura" sədri bütün bu iddiaları, gördüyümüz kimi, inkar edir. Yəni noyabrın 17-də cəhd edilən və sabitliyi pozmağa yönələn təxribat həm də plansız şəkildə həyata keçirilib ki, bu da radikal düşürgə daxilindəki fikirlərdə belə, bir-birini "vuran" ifadələrlə əksini tapıb.

Ümumiyyətlə, növbəti dəfə sübuta yetirilib ki, dövlətçilik maraqlarımıza qarşı edilən heç bir cəhd reallaşmamış qalır və üstəlik, tarixi bir gündə şəhidlərimizin ruhları üzərindən atılan mənfur addım xalqımız tərəfindən qətiyyətlə lənətlənir.

Rövşən NURƏDDİNOĞLU



Təhmasib Novruzov

Hardasan, ay Dərviş Məstəli şah?

Bu Avropa deyilən qitə ki var, dünyanın bütün oyunları ordan baş qaldırır. Gecə-gündüz bar-bar bağırırlar ki, bizim bütün siyasətimiz (oxu: oyunlarımız) demokratiyanın inkişafı, insan haqları, dünya xalqlarının təhlükəsizliyi və s.və i. üçündür. Di gəl ki, bütün əməllərinin arxasından başqa-başqa niyyətlər çıxır.

Hətta dünyanın on milyonlarla günahsız insanların qanını tökən faşistlər də, əməllərini bəşəriyyətin xilasına (???) kimi qələmə verirdilər. İstər Hitlerdən əvvəl, istərsə də ondan sonra bu qitədə ortaya çıxan siyasi fiqurlar əsrlər boyu elədiklərini, beləcə, "bəşərləşdirməyə" can atıblar. Amma qırmızı pipikli xoruzun rəngbəreng quyruğu da əsrlər boyu dünyanın gözüne girib. İndi Fransanın (yeni Fırəngistanın) oynadığı oyunlar da, belə siyasətin davamıdır, ona görə də burda təəccüblü və gözənilməz heç nə yoxdur. Vaxtilə ATƏT-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafiqəsinin həlli ilə bağlı Minsk Qrupunda həmsədr institutu yaradılarda firənglərin o zamankı lideri Şirak müəllim dünyanı tökdü Ulu Öndərin üstünə ki, bu problemin həllində biz çox işlər (?) görə bilirik, bizim də həmsədrliyimizə səs verin. Dünya siyasətinin iliyindən də xəbərdar olan Ulu Öndər o zamankı şəraitdə bunu Azərbaycanın xeyrinə bir fakt kimi gördü və razılıq verdi. İnsafən deyək ki, Ulu Öndərin bu jesti də Gənc Azərbaycan dövlətinin inkişafında çox mühüm əhəmiyyətli rol oynadı. Amma zaman keçdikcə, firənglərin iri buynuzu özünü göstərməyə başladı. İnsan haqlarını bayraq edən bu ölkənin indiki siyasətçiləri on minlərlə insanı qətlə yetirən, bir milyondan çox azərbaycanlıyı yurd-yuvasından didərgin salan, XOCALI SOYQIRIMI kimi vəhşilik aktına imza atan və utanmadan bununla qürur duyan separatçı birləşmənin cinayətkar liderlərinin, ayaqları altına xalı sərərək, qəbul edirlər. Bu ölkənin siyasətçiləri həmin separatçı qurumun işğalı altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlər etməkdə yarışa giriblər. Bu ölkənin Prezidenti həmin separatçı qurumu himayə edənlərin geyparadına (bəli, məhz geyparadına) qatılır. Qərbdədir, Azərbaycanda bir jurnalistə, ya bir siyasətçiye gözünün üstündə qaşığı olduğunu xatırladanda, firənglər haray-həşir qoparırlar ki, bu, yeni insanın gözünün üstündə qaşığı olduğunu xatırlatmaq insan haqlarının pozulmasıdır. Belə bir milyon insanın min illər boyu ulularının yaşadığı torpaqlardan zorla çıxarılması, onların adı yaşamaq haqlarının pozulması deyilmi? Xocalıda körpə uşaqların, ahıl qocaların, qadınların qanlarına qəltan edilməsi insan haqlarının pozulması deyilmi? Əcəba, Azərbaycanda "qıl" axtaran Fransız siyasətçiləri Ermənistanın "tir"i niyə görməzdən gəlirlər? Bu və buna bənzər çox suallara cavab tapmaq üçün illərdir düşünürdüm. Nəhayət, cavabını tapdım. Mənim qənaətimə görə, firənglərin bu oyunları heç də onların erməni sevgisi ilə bağlı deyil. 150 il öncə, rəhmətlik Dərviş Məstəli şah Əlixan cinin, Vəlixan cinin və Məlixan cinin köməyi ilə firənglərin baş şəhəri olan Parisin altını-üstünə çevirib. Belkə də firənglər bu əməli Məstəli şahın törətdiyini bilməyəcəkdilər. Rəhmətlik Mirzə Fətəli götürüb bunu qələmə aldı, saldı tarixə və bütün dünya, o cümlədən, firənglər də bildilər ki, Parisi darmadağın edən kişi Azərbaycandan olan bir dərviş imiş. Sonra da kinoçularımız götürüb bu hadisəni kinolaşdırdılar və yəqin oldu ki, Parisin qənimini bir azərbaycanlı dərviş olub. Odur ki, firənglər də and içiblər ki, Parisin qisasını bu millətdən alsınlar. Əllərinə də gözəl fürsət düşüb, bu məmləkətin torpaqlarının hərərac bazarından çıxarılıb, sahibinə təhvil verilməsi ilə əlaqədar yaranan qrupun həmsədri kimi, nəyin bahasına olursa-olsun, Parisin qənimlərinə zərər yetirmək! Amma gərəkdir firənglər bilsinlər ki, Məstəli şah kimi dərvişlər ölmür. Bir də gördün ki, yenidən çıxdı meydana, Əlixan cinin, Vəlixan cinin və Məlixan cinin də yanında. Bax onda təkçə Parisin yox, bütün Fırəngistanın yerlə yeksan edilməsinə görə, gərəkdir ki, firənglər bizi qınamasın. Madam ki, Xocalıda günahsız insanları qanına qəltan edənlər onların nəzərlərində təqsirsizdirlər, o zaman bizim bir dərvişimiz cəmi üç cini ilə Fransanı dağıdanda, niyə biz təqsirkar olaq?

Hardasan, ay Dərviş Məstəli şah? Gəl! Əlixan cinlə, Vəlixan cinlə, Məlixan cinlə gəl. Gəl ki, firənglərin "insan haqları" düşüncəsinin yeni formasını onlara göstər...

"Bu Paşinyanın nəinki səviyyəsi, hətta tərbiyyəsi dədir"

"Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan qeyri-peşəkarcılığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib. Birincisi bu, Paşinyanın nəinki səviyyəsi, hətta tərbiyyəsidir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Paşinyan siyasi cəhətdən yetkin deyil: "Yəni küçədən birbaşa gəlmiş bir adam kimi ancaq küçə səviyyəsində düşünə bilər. Təəssüf ki, bu şəxs hal-hazırda Ermənistanın rəhbərlik edir. İkincisi bu adam başa düşmür ki, Ermənistan ya Belarusiyanın, ya da Qazaxıstanın bir vilayəti boydadır. Bunların hər ikisi keçmiş Sovet məkani Rusiyadan sonra həm ərazisinə görə, həm hərbi qüdrətinə görə, həm də iqtisadi qüdrətinə görə ən güclü dövlətlərdir. İndiyədək Ermənistan rəhbərlərindən öz əməli ilə Azərbaycana xeyir verən yeganə Paşinyan oldu. Biz indiyədək nə qədər deyirdik, Ermənistanın rəhbərliyi siyasi cəhətdən yetkin deyil, küçədən gəlmiş adamlardır, hamısı siyasətdən uzaq adamlardır onu bir növ əməllə sübut etmək çətin olurdu. Amma indi Paşinyan bunu etdi. Təbii ki, o barədə ona sağol düşür. Lakin bütün hallarda bu dövlətçilik üçün çox biabırçı bir şeydir. Əslində, bu göstərdi ki, ermənilərin tarixən də dövlətçilik ənənəsi olmayıb. Azərbaycanın dövlətçiliyi min illərdədir. Həm də Azərbaycan Prezidenti ilə müqayisədə bu küçədən gəlmiş bir adam olduğuna görə bir daha ölkə başçısının nə qədər uzaqgörən və ağıllı siyasətçi olduğunu gündəmə gətirir. Çünki cənab Prezident Ağdamda səfərdə olarkən özü dedi ki, "biz gözəlirik ki, Ermənistan özü-özünü biabır etsin və çətin vəziyyətə salsın". Bu, o deməkdir ki, Qarabağ məsələsində Paşinyanın mövqeyi olmayacaq".



20 noyabr 2018-ci il

Həftə sonu Avropa ölkələri üçün heç də sakit keçməyib. Belə ki, qoca qitənin müxtəlif ölkələrində baş verən kütləvi etirazlar nəticəsində yüz minlərlə insan iştirak edib, nəticədə, icazəsiz aksiyalar səbəbindən polis güc tətbiq etmək məcburiyyətində qalıb. İcazəsiz aksiyalar etirazçıların bir sıra tələbləri nəticəsində baş verib ki, bu da toqquşmalarla, dağıntılar və kütləvi həbslərə müşahidə olunub.

Digər tərəfdən, artıq Avropanın bir çox ölkələrində belə rəy formalaşmağa başlayıb ki, hakimiyyətlər avropalıların qiymətlərin artımı, sosial, təhsil, səhiyyə və s. sahələrdəki tələbatlarına etinasız yanaşır, qəbul edilən qərarlar heç də sivil toplumu qane etmir. Məhz bu baxımdan, istər anarxistlər, istərsə də antiqlobalistlər zaman-zaman iğtişaşlar törədərək, baş verənlərə qarşı öz etiraz səslərini ucaldırlar. Lakin təbii ki, polis və hüquq-mühafizə orqanları bu kimi icazəsiz aksiyaların qarşısını almaq üçün güc tətbiq etməyə məcbur olurlar.

Yunanıstanda icazəsiz aksiyalarda 20 nəfər anarxist və dörd nəfər xarici vətəndaş həbs olunub

Misal üçün, noyabrın 17-də Yunanıstanın paytaxtı Afinada fəaliyyət göstərən Politexnik İnstitutunun ərazisində hakimiyyətin istefası və digər tələblər irəli sürən tələbələrə anarxistlər də qoşulublar. Çaxnaşmalar nəticəsində, paytaxtın bir çox kvartallarına yayılıb. Anarxistlər ərazidəki tullantıları və avtomobil təkərlərini yandırır, oturacaqları qıraraq, polise daş və "Molotov" kokteylləri atıblar. Hadisələr nəticəsində həm polis, həm də iğtişaşçılar tərəfindən yaralananlar var. Məlumatlardan da bildirilir ki, polis iğtişaşçılara qarşı səs qumbarasından və gözyaşardıcı qazdan istifadə edib, çox sayda həbs olunanlar var. Yunanıstan polisi noyabrın 17-də keçirilən kütləvi iğtişaşlarda iştirak etdiklərinə görə 20 nəfəri, o cümlədən, dörd xarici ölkə vətəndaşını həbs edib. Saxlanılanlar arasında Fələstin və Rumıniya vətəndaşları da var.

Anarxistlər nazirə və ailəsinə hücum ediblər

Digər informasiyalarda bildirilir ki, anarxistlər dövlət nümayəndələrinə qarşı da hücumlar təşkil edir, onların həyatlarına qarşı zor tətbiq etməyə çalışırlar. Belə ki, Yunanıstanın maliyyə naziri Yanis Varufakis bəyan edib ki, o, həyat yoldaşı ilə paytaxt Afina restoranlarından birində nahar edən zaman bir qrup anarxistin hücumuna məruz qalıb. BBC-nin verdiyi xəbərə görə, Varufakis qeyd edib ki, üzlərinə maska taxan anarxistlər ona tərəf müxtəlif eşyalar atıblar. Hadisə nəticəsində nazir



Avropa etirazlar dalgası ilə çalxalanır

Polis güc tətbiq etmək məcburiyyətindədir



və yoldaşı xəsarət almayıblar.

Bolqarıstanda 2 mindən çox polis qanunsuz aksiya keçirənlərə qarşı güc tətbiq edib - həbs olunanlar var

Bolqarıstanda da vəziyyət, demək olar ki, eyni müstəvidə cərəyan edir. Ölkəni yeni kütləvi etiraz aksiyaları bürüyüb. Belə ki, aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən, küçələrə çıxaraq hökuməti istefaya çağırıblar. Sofiya, Plovdiv, Dobriç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki mindən çox polis əməkdaşı cəlb olunub. Ölkənin daxili işlər naziri Mladen Marinov aksiyaların dinc şəraitdə keçirilməsinin təmin edilməsinə baxmayaraq, müxtəlif bölgələrdə ciddi qanun pozuntularının da baş verdiyini bildirib. İcazəsiz aksiyalarda iştirak edənlər və polise qarşı müqavimət göstərənlərin həbs olunduqları qeyd olunur.


Fransada 244 min etirazçının keçirdiyi

aksiya zamanı bir nəfər ölüb, 400-dən çoxu isə xəsarət alıb, 5 nəfərin isə vəziyyəti ağırdır

Fransada vəziyyət daha gərgin olub. İcazəsiz aksiyalara səbəb isə benzinin qiymətinin artması olub. Xarici informasiya agentliklərinin Fransanın Daxili İşlər Nazirliyinə istinadən verilən xəbərlərə görə, 244 min etirazçının keçirdiyi aksiya zamanı bir nəfər ölüb, 400-dən çoxu isə xəsarət alıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu da məlumatlar sırasında. İcazəsiz aksiyalar zamanı etirazçılardan 52 nəfərin saxlanıldığı vurğulanıb.

Göründüyü kimi, istənilən ölkədə qanunsuz aksiyaların keçirilməsi qanunlar əsasında qadağan olunub və buna cəhd edənlərə qarşı, məhz qanun çərçivəsində zəruri tədbirlər görülür. İstər ABŞ, istər Avropa ölkələrində cəhd edilən bütün qanunsuzluqların qarşısı alınır.

Rövşən RƏSULOV
P.S. Bu baxımdan, ölkəmizdəki bəzi siyasətbazların bu və ya digər şəkildə "demokratiya" altında pərdələnərək, qanunsuzluqlara yol vermək cəhdlərinin qarşısı hüquqi müstəvidə alınarkən, onlar ən azından, yuxarıda qeyd edilən faktları diqqətlə oxusunlar. Hərgah ki, onların siyasi korluqları bu kimi gerçəkləri dərk etmək iqtidarında deyil...



ANA DİLİM

Billur bir bulaqsan hər an çağlayan,
Saflığın, paklığın taraz saxlayan.
Meydanda, yabançı dildən qorxmayan
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Babam Xətayilə bəllənən dilim,
Nizami şerində dillənən dilim,
Füzuli təbində güllənən dilim,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Yüzlərlə yazarlar vurdular bəzək,
Dilçi alimlərim sözün deyəcək.
Dili bayraq edib, dünyanı gəzək,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Sən Dədəm Qorquddan pərvəriş aldın,
Dövlət rəhbərindən dirçəliş aldın,
Xalqın tarixinə gur işıq saldın,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Eşit, a vətəndaş, eşit, a qardaş!
Dilini qorusun gerek vətəndaş!
Ulu tarixinlə şirin qucaqlaş,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.
Bu yeni Fərmanla, doğru yol seçək,
Dilin saflığına sadıq and içək,
Uğrunda əsgərtək lap candan keçək
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Fərman həm mayakdır, həm də yaraşır,
Məğzinə, mətninə olmuşam aşır,
Dil xalqa, xalq dilə olsun yaraşır,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Yabançı dilləri bilsək yaxşıdır,
Çox dildə danışır, gülsək yaxşıdır.
Öz dilim dillərin qarşı naxışdır.
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Dilə sahib olsaq, edər intibah,
Yabançı dil ilə çaşdırmaz məddah,
Daha də mükəmməl olacaq sabah,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Türkdilli xalqların sənə söykənir,
Sən bizim dillərə bəzəksən, deyir.
Sənin saflığına dua eyləyir,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Sən əlli milyonun ana dilisən,
Xalqın bayrağısan, vuran qəlbisən.
Sən xalqa sirdaşsan, xalqa sipərsən,
A, mənim nəğməli azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Bu dildə danışsın reklam, elan da,
Ölkəmə gələn də, burda qalan da.
Fərruxam, deyirəm belə olanda,
Daha zənginləşər azəri dilim,
Bülbül cəh-cəhinin bənzəri dilim.

Fərrux Nağızadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Ordubad şəhəri

Konstitusiyaya qanunu şəxsiyyətin toxunulmazlığı və ləyaqət hüququ

Təsadüfi deyil ki, insan ləyaqətinin qorunması ölkəmizdə özünün konstitusiyaya təsbitini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində deyilir: "İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

Leyla İsgəndərova yazır: "Konstitusiyaya qanununun məzmunundan görüldüyü kimi, şəxsiyyətin ləyaqətinin mühafizəsi şəxsi toxunulmazlığın dövlət təminatının təzahürlərindən biridir. Konstitusiyaya, hüquqi mənada, şəxsiyyətin ləyaqəti dedikdə, insanın özü və ətrafı tərəfindən müəyyən mənəvi və intellektual keyfiyyətlərə malik olmasının dərk edilməsi nəzərdə tutulur.

Şəxsiyyətin ləyaqəti təkə subyektin özünü qiymətləndirilməsi ilə deyil, həm də insanın cəmiyyətdəki nüfuzunu (zəkasını, mənəvi göstəricilərini, bilik səviyyəsini, sosial faydalı verdişlərə yiyələnməsini, layiqli həyat tərzi və s.) xarakterizə edən obyektiv keyfiyyətlərinin məcmusu ilə məyyən olunur.

Hər hansı insanın sosial dəyərlərindən asılı olmayaraq, onun ləyaqəti müdafiə edilməlidir. Hər bir insan onu əhatə edənlərin hörmətinə layiqdir, şəxsiyyətin ləyaqətinin azaldılması (kiçildilməsi) üçün heç bir hal əsas xidmət edə bilməz. Hər kəsin şərəfi və şərəfli adı, şəxsi həyat toxunulmazlığı, şəxsi və ailə sirri, eləcə də, şəxsi qeyri-əmlak hüquqları kimi qanunla ciddi qorunur və mühafizə olunur.

Şəxsiyyətinin ləyaqətinin dövlət tərəfindən mühafizə edilməsi bunda ifadə olunur ki, o, vətəndaşların şəxsi həyatının toxunulmazlığının əsaslarını və məhdudlaşdırılması formalarını dürrüst müəyyən edir. Məsələn, cinayət-prosessual qanunla müəyyən edilmiş qayda həyata keçirilən sübutlar təqdim etmək haqqında müstəntiqin ədalətli və qanuni tələbinə şəxsiyyətin ləyaqətini alçaldan təhqir kimi baxıla bilməz".

Məlum olduğu kimi, insanın hüquq və azadlıqlarının qorunması sahəsində daha çox pozuntulara və ya bu hüquq və azadlıqların məhdudlaşdırılmasına cinayət qanunvericiliyi və cinayət-prosessual qanunvericiliyinə tətbiqi sahələrində rast gəlinir. Ədalət naminə qeyd etmək lazımdır ki, bir sıra hallarda hüquq-mühafizə və ya hüquq tətbiqetmə orqanları əməkdaşlarının qanuni tələbləri də qanunvericiliklə kifayət qədər tanışlığı olmayan vətəndaşlar tərəfindən qanunsuzluq, yaxud qanunvericilikdən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, qulluq mövqə-

yindən sui-istifadə etmə və s. kimi qəbul olunur. Əlbəttə bu, ölkədə hüquqi maarifləndirmə və təbliğatın istənilən səviyyədə olmamasından, digər tərəfdən vətəndaşların özlərinin hüquq mədəniyyətinin bəzi müddəələrindən xəbərsiz olmalarından irəli gəlir.

L.İsgəndərovanın fikrincə, bu, bir həqiqətdir ki, şəxsiyyətin ləyaqətinə hörmətin təmin edilməsi üçün hər hansı özbaşınalıq, süründürməçilik, dövlət orqanlarının və vəzifəli şəxslərin vətəndaşların şəxsi həyatına qanunsuz müdaxiləsi aradan qaldırılmalıdır. Bu, eyni dərəcədə prosessual hərəkətlərin aparılmasına da aiddir. İnsan ləyaqətinin alçaldılması dindirmələrin və üzleşdirmələrin aparıldığı zaman kobudluğun və aldatmanın nəticəsi də ola bilər. Əsaslandırılmamış axtarış və müayinələrin aparılması, vətəndaşın şəxsi gündəliyinin qanunsuz olaraq öyrənilməsi, şəxsi əlyazmaların götürülərək yayılması və s. bu kimi hərəkətlər insan ləyaqətinə hörmətə bir araya sığmır və sığa bilməz. Bütün bunlar kobud prosessual pozuntular kimi qiymətləndirilməlidir.

İnsanın, vətəndaşın ləyaqəti şəxsi müayinənin, axtarışın, ekspertizaların, nümunələrin tədqiqat üçün götürülməsi zamanı alçaldıla, yaxud ən azı, zərərlə məruz qala bilər. Lüt bədən müayinəsi zamanı qanunsuz və qeyri-etik metodların tətbiqi də insan ləyaqətinin alçaldılmasına səbəb ola bilər.

Kifayət qədər əsaslar olmadan tutma, yaxud həbsə alma, şəxsin yazılı sənədlərinin heç bir qanuni göstəriş olmadan müayinə edilməsi və ya ən azı götürülməsi insan ləyaqətini alçaldan hallardır.

Cinayət-prosessual ədəbiyyatda, düzgün olaraq göstərilir ki, insan şəxsiyyətinin ləyaqətinə zərər vura biləcək hər cür prosessual hərəkətlərinin aparılması yolverilməzdir. Məsələn, istintaq eksperimentlərinin keçirildiyi zaman insanın həyat və sağlamlığı üçün təhlükə törədə bilən və ya törədən üsul və metodlarının tətbiqi edilməsi qadağandır. Buna insanın şəxsi intim həyatına müdaxilə edilməsi də aiddir. O cümlədən, şəxsi müayinə eyni cinsdən olan şəxsin şəxslərin) iştirakı ilə aparılmalıdır.

Fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev yazır: "Şəxsiyyətin formalaşmasına göstərdiyi təsir baxımından, mənəvi dəyərlər, xüsusilə, mühüm yer tutur. Bu, bir sıra səbəblərlə izah edilir. Əvvəla, maddi dəyərlər istehlak prosesində tezliklə tükənə bilər və əsasən, şəxsiyyətin fiziki dünyasının hüddullarından kənara çıxır. Bundan fərqli olaraq, mənəvi dəyərlər, praktiki olaraq tükənmir, onlardan daim istifadə etmək mümkündür. Digər tərəfdən, mənəvi dəyərlər şəxsiyyətin fəaliyyət motivləri ilə daha sıx əlaqəlidir, onun davranış və hərəkətlərinin oriyentirləri rolunu oynayır.

Mənəvi dəyərlər çox müxtəlif formalarda çıxış edir. Onların tərkibinə elmi həqiqəti ifadə edən nəzəri müddəalardan tutmuş, əxlaqi

normalar, estetik dəyərlər, bədii zövq, dini inam, ictimai rəyin müəyyən ünsürləri və s. daxildir. Mənəvi dəyərlərin bir qismi ictimai ideal və mədəni-tarixi inkişafın hamı tərəfindən qəbul məqsədi kimi çıxış edir. Bunlara misal olaraq azadlığı, bərabərliyi, ədaləti, humanizmi, demokratiyanı, habelə, digər ümumbəşəri xarakter daşıyan idealları göstərmək olar. Onlar ümumi mədəniyyət sistemində mərkəzi yer tutur, bütövlükdə, cəmiyyətin və ayrılıqda hər bir şəxsiyyətin mənəvi zənginliyinin nüvəsini təşkil edir.

Ümumi ictimai inkişafda və şəxsiyyətin formalaşmasında oynadığı rolun səviyyəsi və miqyasına görə, mənəvi dəyərlərin özünü iki qrupa ayırmaq olar. Birinci qrupa əsas yer tutan məqsəd-dəyərlər (fundamental dəyərlər və yaxud ali dəyərlər), ikinci qrupa isə, nisbətən arxa planda çıxış edən vasitə dəyərlər (instrumental dəyərlər) daxildir".

Birinci qrupda insana məqsəd kimi yanaşılması, həyatın mənası, xeyirxahlıq, ədalət, gözəllik, həqiqət, azadlıq və s. aparıcı yer tutur. Həmin dəyərlərin rolunu xüsusi qeyd edərək, XX əsrin görkəmli filosoflarından olan A.Uaytxed yazırdı ki, "onlar öz təbiətinə görə zamanın fəvqində durur və əbədi xarakter daşıyır, onların mahiyyətini müvəqqəti və keçici amillərlə izah etmək olmaz".

Təbiidir ki, şəxsiyyətin sosiallaşması prosesinə göstərdiyi təsirin dərəcəsi baxımından da, həmin dəyərlər digərlərindən yüksəkə durur. Başqa sözlə deyilsə, bu cür dəyərlərin şəxsiyyətin həyatına hopması onun daxili strukturunun ən dərin qatlarını müsbət istiqamətdə dəyişdirir, onun özünün aktualaşdırılmasını sürətləndirir. Sözügedən ali dəyərlər qismən lazımı səviyyədə mənimsəməmiş şəxsiyyətlər dolğun həyat fəaliyyəti göstərə bilmir. Məsələn, müəyyən səbəblər üzündən həyatın mənasını anlama bilməyən şəxsiyyətlərdə dərin mənəvi sarsıntılar özünü göstərir, bu isə, bəzən hətta intihar ilə nəticələne bilər. Yaxud da azadlıq dəyərini götürək. O, insanın məsləkində o dərəcədə yüksək yer tutur ki, ona nail olmaq üçün insanlar öz həyatlarını qurban verməkdən çəkinmirlər. Məşhur Amerika psixoloqu A.Maslou bu dəyərlərin şəxsiyyətin sosiallaşmasında və özünü aktualaşdırılmasında müstəsna rol oynadığını göstərmişdir. O, qeyd etirdi ki, insanlar hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, bu dəyərlərə daim sadiq qalmağa çalışır və onları son dərəcədə əziz bir şey kimi qiymətləndirirlər. Biri öz həyatını qanuna, digəri ədalətin qorunmasına həsr edir. Başqaları isə gözəlliyin və həqiqətin qayğısına qalır. Onların hamısı öz həyatını bu və ya digər şəkildə mənim "varlıq dəyərləri" (qısa olaraq "B") adlandırdığım dəyərlərin axtarışına həsr edir. Belə dəyərlərin sayı on dördür. Onların sırasında aşağıdakılar, xüsusilə, mühümdür: hə-




**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

qiqət, gözəllik, xeyirxahlıq, mükəmməllik: sadəlik, hərtərəflilik və bir neçə başqaları.

Maslouya görə, bu dəyərlər çox mühüm tələbatları (meta-tələbatları) ifadə etdiyi üçün, onların əzilməsi, hətta ruhun patologiyasını dəyişdirir. Buna görə də, onlar əksər insanların həyatının mənasını təşkil edir.

Əsl şəxsiyyət fenomeni fərdin inkişafının aksioloji məzmun kəsb etdiyi dövrdən, yəni onda sözün həqiqi mənasında, mənəviyyətin yarandığı vaxtdan etibarən özünü göstərir. Artıq bu mərhələdə fərdin əsas həyatı məqsədləri normativ, yeni olma olan məzmun alır. Şəxsiyyətliliyə nail olmaq, yəni fərdin dünyada öz təkəlliliyini və individuallığını anlaması prosesi rəvan və asan getmir. Bu proses insanın öz identikliyi, özünün dəyərlər sistemini qərarlaşdırmaq yolunda fərdi axtarışları və mübarizəsi ilə müşayiət olunur.

Totalitar rejimin qalıqlarının aradan qaldırıldığı və açıq demokratik cəmiyyətin yaradıldığı indiki dövrdə, bir tərəfdən keyfiyyətə yeni sosial dəyərlər formalaşır, digər tərəfdən isə, mövcud dəyərlərin yenidən mənalandırılması prosesi baş verir. Hər iki meyil şəxsiyyətin formalaşmasında dəyərlərin roluna gücləndirici təsir göstərir. Onun əsas istiqamətləri və mexanizminin təhlili nəzəri baxımdan maraqlıdır.

Milli müstəqillik əldə edildikdən sonra Azərbaycanda hərtərəfli və ardıcıl demokratikləşdirmə xə-

tinin həyata keçirilməsi gedişində ümumbəşəri və spesifik milli dəyərlərin üzvü vəhdətin; əsaslanan yeni cəmiyyət yaranır. Ölkəmizin əsas strateji məqsədini xalqımızın Ümummilli Lideri Heydər Əliyev aşağıdakı kimi ifadə etmişdir: "Müstəqil Azərbaycanda demokratik prinsip üzrə fəaliyyət göstərən hüquqi-demokratik dövlət qurulmalıdır. Azərbaycan dövləti dünya təcrübəsinə, ümumbəşəri dəyərlərə arxalanaraq və öz tarixi milli ənənələrindən istifadə etməklə, demokratik dövlət quruculuğu rolunu getməlidir".

Beləliklə, insan ləyaqəti ilə bağlı fikir və təhlillərimizi yekunlaşdıraraq, bu qənaətə gəlmək olar ki, insan ləyaqəti şəxsin əxlaqi keyfiyyəti olub, özündə həm subyektin özü tərəfindən, həm də onu əhatə edən insanlar tərəfindən qiymətləndirilən keyfiyyətdir. Yüksək ləyaqət hissi insanın ümumbəşəri dəyərlərə münasibətinin və həmin dəyərlərə böyük məsuliyyətlə yanaşmasının bariz nümunəsidir.

Şəxsiyyətin ləyaqəti heç yerdə, heç vaxt və heç nə ilə məhdudlaşdırıla bilməz. İnsan ləyaqətinə hörmətin konstitusiyaya-hüquqi təsbiti tələb edir ki, insan hüquq və azadlıqlarının sui-istifadələrə yolverilməzdir. İnsan ləyaqətinin alçaldılması qanunla təqib olunan ictimai təhlükəli əməllərdən biri kimi qiymətləndirilməlidir.

Vahid Öməröv,
fəlsəfə üzrə fəlsəfə doktoru



Milyonçu qız 60 milyon funt-sterlinqə sədaqətli ər axtarır

İngiltərənin ən gənc milyonçusu Ceyn Park özünə qərribə üsulla sevgili axtarır. 23 yaşlı milyonçu onunla sevgili olan şəxsə 60 milyon funt-sterlinq (134 milyon manat) verəcəyini açıqlayıb. Milyonçu olduqdan sonra xoşbəxt yaşaya bilmədiyini deyən Ceyn onu həqiqətən sevecək kişiye sərvətindən pay verməyə hazır olduğunu deyib. "Deyli Mirror" qəzetinə müsahibə verən 23 yaşlı sərvət sahibi bu payın qarşılığında sadəcə sədaqət tələb edir. Qeyd edək ki, Ceyn Park 17 yaşında ikən lotereyanın şanslı qalibi olub. O, televiziya ulduzu Sam Callahan ilə sevgi münasibətləri yaşayıb. Lakin Sam onu aldadıb və buna görə cütlük ayrılıb. Sədaqətin puldan daha dəyərli olduğunu bildiren Ceyn bir internet səhifəsi vasitəsilə ona elçi düşən şəxslərlə tanış olub kiminlə evlənəcəyine qərar verəcək.

SOK araşdırma: "Xərçəngin əsas səbəbi niyə gizlədilir?"



Hər il xərçəng xəstəliyinə tutulanların sayının getdikcə artdığı bir dövrdə alimlər onun müalicəsi ilə yanaşı, yaranma səbəbinin müəyyən edilməsi üzərində də araşdırma aparırlar. "Science Translational Medicine" adlı elmi jurnalda yayımlanan bir araşdırma xərçəng hüceyrələrinin aqressiv şəkildə böyüyərək yayılmasını oksigen çatışmazlığı ilə əlaqələndirilib.

Şimal-şərq Boston Universiteti alimlərinin gəldiyi nəticəyə görə, xərçəng xəstəliyinin yüzlərlə səbəbi var. Lakin xərçəngin yayılma səbəbi olaraq sayılan amillər içərisində ən əhəmiyyətli olan oksigen, başqa sözlə, ətrafımızda meşə çatışmazlığı göstərilir. Statistik məlumatlara görə, meşəlik bölgələrdə yaşayan insanların xərçəngə tutulma riski daş binalar arasında yaşayanlara nisbətən daha aşağıdır.

Meşələrin anti-xərçəng təsiri elmi cəhətdən sübut edilib. Məqalədə qeyd olunur ki, laboratoriyalarda xərçəngə tutulan siçanlara oksigen verdikdə ömürlərinin uzandığı müşahidə edilib.

"Facebook"un sahibi milyardərlər indeksində altıncı pilləyə enib

"Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq kompaniyasının ABŞ-da keçirilən seçkilərə "Rusiya müdaxiləsi" ilə əlaqədar qalmaqla fonunda ilin əvvəlindən bəri 17,4 milyard dollar pul itirib.



AZƏRTAC xəbər verir ki, bu barədə məlumat "Bloomberg Billionaires Index" reytinginin (BBI) məlumatında yer alıb. İndeks milyardərlərin paylarının olduğu kompaniyaların aksiyalarının dəyərləri əsasında hesablanır. BBI reytingi ümumilikdə dünyanın ən varlı 500 şəxsini əhatə edir.

"Facebook" kompaniyasının aksiyaları noyabrın 16-da hərracın sona çatmasına qədər 3 faiz itirərək 139,53 dollara qədər ucuzlaşıb və 2017-ci ilin aprel ayında qeyd alınan minimuma çatıb. Beləliklə, Sukerberq bir ticarət sessiyasında 1,63 milyard dollar "kasıblayıb". Hazırda onun varidatı 55,3 milyard dollar həcmində qiymətləndirilir. Aksiyaların ucuzlaşması nəticəsində Mark Sukerberq reytingin altıncı pilləsinə enib. Halbuki o, iyul ayında yalnız "Amazon" kompaniyasının sahiblərindən biri Ceff Bezosdan və "Microsoft" kompaniyasının yaradıcısı Bill Qeytsdən geri qalaraq planetin ən varlı üç insanının arasında idi. O zaman Sukerberqin varidatı 86,6 milyard dollar həcmində qiymətləndirildi.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Korreksiyaedici təlim ixtisası üzrə II kurs tələbəsi Əkbərova Fəridə Fərman qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

20 noyabr

Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalını qazanıb



Azərbaycan idmançısı Şamil Zubairov Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionu olub. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, Ş.Zubairov debütdə erməni güləşçisi Sarqis Hovsep-yana heç bir şans verməyib (11:4). Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da məğlub edərək adını yarımfinalda Ukraynalı güləşçi qarşılaşmada gərgin idman mübarizəsi yaşanıb. Matçın başa çatmasına 6 saniyə qalmış həlledici xalı qazanan Ş.Zubairov minimal fərqlə qalib gəlib. Həlledici görüşdə də gözəl oyun nümayiş etdirən təmsilçimiz dünya çempionu olub.

Şamil Zubairov U-23 dünya çempionatları tarixində Azərbaycanın ilk qızıl medalını qazanıb. Yarışın altıncı günündə sərbəst güləş üzrə yığmamızın sonuncu dörd üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasimov təsnifat mərhələsində özbəkistanlı həmkarına çətinliklə qalib gəlsə də, səkkizdəbir finalda Çin idmançısı ilə bacarmayıb. İsmayıl Abdullayev əvvəlcə qırğızıstanlı rəqibini məğlub edib. Ancaq yerli güləşçi ilə görüşdə hesab 2:2 olarkən zədələnən İ.Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən idmançımız üçün bürünc medal qazanmaq firsəti yaranıb. Amma təmsilçimizin zədəsi ona təsəlliverici görüşə çıxmağa imkan verməyib. Murad Süleymanov mundiala Ermənistan idmançısı üzərində qələbə ilə başlayıb. Növbəti görüşdə belaruslu pəhləvana qalib gələn M.Süleymanov yarımfinalda Rusiya nümayəndəsinə udzub. Həmyerlimiz bürünc medal uğrunda görüşdə kanadalı rəqibini məğlub edərək üçüncü yeri tutub.

"Barselona" rəhbərliyi Osman Dembeleyə ultimatum verir



İspaniyanın "Barselona" klubunun rəhbərliyi komandanın fransalı futbolçusu Osman Dembeleyə ultimatum verir. AZƏRTAC "Sport" idman nəşrinə istinadla xəbər verir ki, buna futbolçunun intizamsız davranışları səbəb olub. O.Dembele intizamsız davranmağa davam edəcəyi halda komandadan kənarlaşdırılacaq. Bununla yanaşı, Kataloniya təmsilçisi Dembelenin yay transfer pəncərəsində satış imkanlarını nəzərdən keçirməyə hazırlaşır. İspaniya klubu bu keçid üçün ən azı 100 milyon avro qazanmağı planlaşdırır. O.Dembele komandanın bütün məşqlərinə və toplanışlarına gecikir. Bu işə klub rəhbərliyini, futbolçuları və məşqçi heyətini narahat edir. Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yayında Almaniyanın "Borussiya Dortmund" klubundan "Barselona"ya keçib.

Güləşçilərimiz Dağıstanda keçirilən turnirdə iki medal qazanıblar



Noyabrın 16-18-də Dağıstanın Xassavurt şəhərində sərbəst güləş üzrə "Continental Cup" turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, yarışda Azərbaycanı məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyev rəhbərliyi ilə 15 güləşçi təmsil edib. Təmsilçilərimizdən ikisi fəxri kürsüdə yer almağı bacarıb. Yetmiş kiloqram çəki dərəcəsinə yarımfinal görüşündə yığmamızın iki üzvü qarşılaşıb. Gittinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq həlledici görüşdə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. G.Hacıyev isə bürünc medala yiyələnib.

"Qalatasaray" iki metr boyu olan hücumçu alır

Hücumçu axtarışını davam etdirən "Qalatasaray" "Monako"dən ayrılan Lasina Traoreni transfer edir. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi son mövsüm icarə əsasında Fransanın "Amiens" klubunda çıxış edən 28 yaşlı hücumçu ilə danışıqlar aparır. Tərəflər razılığa gəlsə, hazırda klubsuz olan Fil Dişi Sahilli millisinin sabiq üzvü üçün transfer məbləği ödənməyəcək. Qeyd edək ki, L.Traore bu mövsüm Fransa klubunda ümumilikdə 18 oyun keçirib və 3 qol ötürməsi verib.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500